



Üç ayda dördüncü görüş

İlham Əliyevlə Vladimir Putinin şəxsi dostluğu Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatmasını təmin edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfərə gəlir. Bu, iki ölkənin prezidentlərinin son üç ayda dördüncü, sentyabr ayında isə ikinci görüşü olacaq. Elə bu faktın özü, yəni Rusiya və Azərbaycan prezidentlərinin dostluqdan irəliləyən intensiv danışıqları dövlətlərarası münasibətlərə yeni dinamizm verib, əlaqələrdəki etimad mühitini gücləndirib. Ən əsası, hər bir görüş və danışıq münasibətlərin strateji xarakterini, iki ölkənin dost və tərəfdaş olduğunu təsdiqləyib.

Azərbaycan Cənubi Qafqazda Rusiyanın əsas tərəfdaşdır

Bu gün Azərbaycan dünyanın sürətlə inkişaf edən ölkə dövlətlərindən biri olmaqla yanaşı, həm də tamamilə müstəqil siyasət yeridən ölkə kimi tanınır. Elə buna görə də

Azərbaycana beynəlxalq səviyyədə yüksək siyasi ehtiram formalaşıb. Çünki bu gün çox az sayda dövlət göstərmək mümkündür ki, müstəqil siyasət yürütsün və öz taleyinin sahibi olsun. Hətta hakimiyyət dəyişikliyinə baxmayaraq, boyunduruqdan çıxma bilməyən Ermənistanın vəziyyəti asılı dövlətlərə görkdür.

Azərbaycan isə tamamilə fərqli məcrada inkişaf edir və xarici siyasət yürüdü. Rəsmi Bakı həmişə beynəlxalq məsələlərdə müstəqil mövqe nümayiş etdirir, heç vaxt maraqlarına zidd olan razılaşmalara getmir. Eyni münasibəti Azərbaycan dost ölkələrə də göstərir, onları beynəlxalq səviyyədə dəstəkləyir. Dünyanın fəvqəldövlətlərindən olan Rusiya da bunu görür və dəyərləndirir. Müstəqil siyasət yürüdən Azərbaycan son illərdə Qərbin siyasi və iqtisadi sanksiyaları ilə üzlaşan Rusiyaya dəstək verib. Ölkəmiz antirusiya xarakterli təşəbbüslərə heç vaxt qoşulmayıb. Təsəffü deyil ki, bu gün Azərbaycanla Rusiya


arasındakı siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb.

Azərbaycan və Rusiya prezidentləri sonuncu dəfə sentyabrın 1-də Soçidə görüşüblər. Bu görüş, aparılan danışıqlar bir daha iki ölkə arasında əməkdaşlığın daim yüksələn xətt üzrə davam etdiyini göstərdi və təsdiq olundu ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda ən mühüm siyasi-iqtisadi tərəfdaşdır. Azərbaycan Prezidentinin səfərinə münasibət bildirən tanınmış rusiyalı politoloqlar da iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini və strateji xarakter daşdığını qeyd etdilər.

Ardı 3-cü səh.

Monqolustan Prezidenti Xaltmaaqiyn BATTULQA:

“Azərbaycan möhtəşəm inkişaf edir”



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 24-də ölkəmizə işgüzar səfərə gələn Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Monqolustan Prezidentini qarşıladı.

Sonra birgə foto çəkdi.

Daha sonra dövlət başçılarının görüşü oldu.

Monqolustan Prezidenti Xaltmaaqiyn BATTULQA dedi:

- Cənab Prezident, bizim bir çox vətəndaşlarımız, xüsusilə idmançılarımız, gələcəklərimiz Bakıdakı çempionatda iştirak edirlər. Onların hamısı böyük məmnuniyyətlə qeyd edirlər ki, ölkəniz möhtəşəm inkişaf edir. Onlar bunu öz gözləri ilə görürlər. Biz yerə ənənə təyyarədən görünürdü ki, siz çoxlu ağac əkmişiniz, çox təmiz küçələriniz var, çoxlu sayda müasir binalar, idman qurğuları inşa edilib. Bütün bunlar daha çox gənc idmana yiyələnməsi üçündür və bu, böyüyən nəslin təbəssüsünə müsbət təsir göstərir.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Cənab Prezident, Sizi görməyimə çox şadam. Azərbaycana xoş gəlmisiniz.

Seçkilərdə qələbə münasibətilə mənə təbrik etmək üçün zəng vuranda söhbət zamanı biz Bakıda görüşməklə bağlı razılığa gəldik. Mən Sizi dəvət etdim. Şadam ki, Siz Bakıya gəlmisiniz. Siz tanınmış cüdoçusunuz, buna görə də yarışları izləmək Sizin üçün maraqlı olacaq.

Bu görüş bizim ikitərəfli gündəliyimizi, əməkdaşlığımızı



mızı gücləndirmək, o cümlədən idman sahəsində qarşılıqlı fəaliyyəti inkişaf etdirməklə bağlı bir çox məsələlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Siz qeyd etdiniz ki, burada çox idman qurğuları var. Bu, bəli. Biz son zamanlar çoxlu idman obyektləri, stadionlar inşa etmişik və nəticələr çox yaxşıdır. Bizim idmançılarımız Rio de

Janeyrodakı Olimpiadada 18 medal qazanıblar və idmanın bir çox növlərində, o cümlədən cüddəda da yaxşı nəticələr göstərirlər. Bir daha xoş gəlmisiniz. Mən əminəm ki, Azərbaycana səfəriniz Sizin üçün xoş olacaq.

Görüşdə iqtisadi, kənd təsərrüfatı, ticarət, investisiya, turizm, informasiya-kommunikasiya texnologiyaları, tranzit daşımalar, hu-

manitar, təhsil, xalçaçılıq və Monqolustan tərəfinin Azərbaycan peykinin imkanlarından istifadəsi və “ASAN xidmət” təcrübəsinin bölüşülməsi ilə bağlı məsələlər müzakirə olundu.

Söhbət zamanı, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Sonda xatirə şəkl çəkdi.

İqtisadi sahədə uğurlu əməkdaşlıq

Azərbaycan-Rusiya işgüzar Şurasının sədri Səməd QURBANOV:

“Əsas məqsədimiz iki ölkə arasında iqtisadi, investisiya qoyuluşu sahəsində və iş adamları arasında əlaqələri daha da genişləndirməkdir”



Dünən Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar Şurasının iclası keçirilib.

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, qida, kənd təsərrüfatı, sənaye, tikinti və maliyyə sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı və şirkət təmsilçiləri iştirak edib.

İclasda çıxış edən Azərbaycan-Rusiya işgüzar Şurasının sədri Səməd Qurbanov iki ölkə arasındakı əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurlu inkişaf etdiyini, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb.

Səməd Qurbanov qeyd edib ki, 2016-cı ildə yaradılan Azərbaycan-Rusiya işgüzar Şurasının əsas məqsədi Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya işgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan işgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Bununla belə, mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdiriləcək.

Sonra Azərbaycan-Rusiya işgüzar Şurasının rəsmi internet saytı və loqosunun təqdimatı keçirilib. Tədbirdə iş adamlarının çıxışları dinlənib, şuranın fəaliyyətinə dair sahibkarları maraqlandıran suallar cavablandırılıb.

R.BAXŞƏLİYEV, “Azərbaycan”



TAP-ın inşasının icrası 77 faizə çatdı

Yunanistan-Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Azərbaycan təbii qazını Avropaya daşıyacaq Transadriatik (TAP) boru kəmərinin Yunanistan və Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb.

Bu barədə AZƏRTAC-a boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.

“TAP-ın 765 kilometrlik Yunanistan və Albaniya hissəsinin 756 kilometr, yəni 98 faizində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bundan başqa, iki ölkədə boruların 97 faizi qaynaqlanıb. Həmçinin boruların təxminən 90 faizi xəndəyə endirilib”, - deyə L.Givert əlavə edib.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 77 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib və qiymətləndirilib.

Ardı 3-cü səh.

Paşinyan ilk seçkini total saxtakarlıq, ciddi qanun pozuntuları ilə keçirdi

Yerevan yeni inqilab ərafəsində:

Etirazçılar baş nazirin iqamətgahına hücum etdi, əhali kütləvi itaətsizliyə başladı

Ermənistan hakimiyyət dəyişikliyinə son baş tutan ilk seçki - Yerevanda şəhər bələdiyyəsinə keçirilən səsvermə əvvəlklərdən heç nə ilə fərqlənmədi. Bu dəfə də seçkini xarakterizə edən əsas cəhət total saxtakarlıq, çoxsaylı və ciddi qanun pozuntuları, cəmiyyətin prosesə inamsızlığı oldu.

Ermənistan Mərkəzi Seçki Komissiyası özü belə etiraf edir ki, seçici fəallığı aşağı olub. Bildirilir ki, seçkidə 43,65 faiz seçici iştirak edib. Bu, ötən seçki ilə müqayisədə iki dəfə aşağı göstəricidir. Seçici fəallığının həddən artıq aşağı səviyyədə olmasını isə mövcud hakimiyyət özünəməxsus tərzde izah etməyə çalışır.



Paşinyan Yerevanı komediya aktyoruna tapşırı

Baş nazir Nikol Paşinyan sosial şəbəkə hesabında əvvəlki illərə nisbətə seçicilərin daha passiv olmasını onların, həmişəki kimi, seçkiyə avtobuslarla daşınmaması ilə əlaqələndirməyə çalışıb.

Ardı 5-ci səh.



2019-cu ilin dövlət büdcəsi layihəsi dünyada gedən global maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edilib

Sentyabrın 24-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə "Azərbaycan Respublikası Nazirlər Kabinətinin 2018-ci il üçün iş planı"na uyğun olaraq Nazirlər Kabinətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının 2019-cu il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2019-cu il və gələcək üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib.

Son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin ölkəmizin di-



namik inkişafına rəvac verdiyini vurğulayan Baş nazir Novruz Məmmədov, bu baxımdan gələn ilin dövlət büdcəsinin layihəsinin də əldə olunan nailiyyətlər zəminində, habelə dünyada gedən global maliyyə-iqtisadi proseslər nəzərə alınmaqla tərtib edildiyini bildirdi. O qeyd

etdi ki, layihənin hazırlanmasında dövlət büdcəsinin həmişəki kimi sosial yönümlü olması, əhalinin maddi rifahının daim yüksəldilməsi əsas götürülüb, xüsusilə qeyri-neft sektorunun inkişafına dəstək verilməsi, dövlətin müdafiə qüdrətinin və təhlükəsizliyinin təmin edil-

məsi, beynəlxalq müstəvidə nüfuzunun daha da artırılması kimi mühüm amillərə diqqət yetirilib.

Sonra gündəlikdə duran məsələlərə dair Azərbaycan Respublikası maliyyə nazirinin və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini-nin məruzələri dinlənildi.

Geniş müzakirələrdən sonra qərara alındı ki, təqdim olunan büdcə layihələri bəyənilsin və "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, büdcə zərfinə daxil olan sənədlər toplusu Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin.



Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma



Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqa sentyabrın 24-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qona-

ğın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanı hava limanında Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qarşılayıblar.

Dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə edilib

Bakıda dayanıqlı ərzaq və kənd təsərrüfatının dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına töhfəsinin sürətləndirilməsi müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası (DİMŞS) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə Bakıda milli seminar keçirilib. Seminar dayanıqlı ərzaq və kənd təsərrüfatının Azərbaycanada Dayanıqlı İnkişaf Məqsədlərinin nail olmasına töhfəsinin sürətləndirilməsi mövzusunda həsr olunub.

FAO-nun Azərbaycanada ki Tərəfdaşlığı və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı çox yüksək qiymətləndirdiyini deyib. Bildirib ki, FAO Azərbaycanla 2016-2020-ci illəri əhatə edən əməkdaşlıq sənədini imzalayıb. Sazişə əsasən, yaxın zamanlarda layihələrin icrasına başlanılacaq. "Bu layihələr üzərində 2 ildir işləyirik", - deyən M.Çakmak Azərbaycanada kənd təsərrüfatında məhsuldarlığın artımı ilə yanaşı, qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıb.

Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov qeyd edib ki, Azərbaycan hökuməti FAO ilə əməkdaşlıqdan məmnundur. "Düşünürük ki, bu əməkdaşlıq Azərbaycanada kənd təsərrüfatının inkişafına və modernləşdirilməsinə, ərzaq təhlükəsizliyi probleminin daha yüksək səviyyədə həll olunmasına öz töhfəsini ve-



rəcək. Kənd təsərrüfatının inkişafı problemləri bilavasitə dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi ilə sıx əlaqədardır".

Bildirilib ki, hökumətin həyata keçirdiyi uğurlu aqrar siyasət nəticəsində Azərbaycanada insanların qidalanması ilə bağlı problemlər həll olunub. Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafı etdirilməsinə önəm verir. Kənd təsərrüfatının inkişafı dayanıqlı inkişaf məqsədləri ilə bilavasitə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalı ümumi iqtisadi konsepsiyanın həyata keçirilməsində mühüm rol oynayır.

"Azərbaycanda əhalinin 47 faizi kənddə yaşayır. Dayanıqlı inkişaf məqsədlərinə qarşıya qoyulan bir sıra hədəflər, o cümlədən işsizliyin və yoxsulluğun aradan qaldırılması, iqtisadiyyatın şaxələndirilməsi kontekstində Azərbaycanın kənd təsərrüfatının inkişafı etdirilməsi mühüm əhəmiyyət daşıyır. 12-13 il ərzində Azərbaycanada yoxsulluq həddi 50 faizdən təxminən 5 faizə endirilib. Kənd təsərrüfatının inkişafı, ilk növbədə, kənddə yaşayan insanların həyatının yaxşılaşdırılmasına, iş yerlə-

rinin artırılmasına, əmək məhsuldarlığının yüksəlməsinə gətirib çıxaracaq ki, bu da bütövlükdə, Azərbaycan əhalisinin ümumi yaşayış səviyyəsinin yüksəlməsinə səbəb olacaq", - deyər Baş nazirinin müavini qeyd edib.

Son illər kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində kənd təsərrüfatı istehsalının xeyli artıdığı deyən Əli Əhmədov kənd təsərrüfatı istehsalının Azərbaycanın ümumi məhsulunun formalaşmasında, eyni zamanda, ümumi iqtisadi konsepsiyanın həyata keçirilməsində daha mühüm rol oynadığını diqqətə çatdırıb.

Baş nazirinin müavini deyib: "Azərbaycanda ıxrac potensialının artırılmasında da biz kənd təsərrüfatına böyük inamla baxırıq. Güman edirik ki, Azərbaycanın kənd təsərrüfatı, bütövlükdə, ıxrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək. Kənd təsərrüfatının inkişafı etdirilməsi əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm vəzifələrdən biridir. Bunun üçün Azərbaycan hökuməti bütün global layihələrdə yaxından iştirak edir".

Ölkəmizdə qeyri-neft sektoruna xüsusi diqqət yeti-

lirdiyini deyən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, bu sektorun əsas aparıcı istiqamətlərindən biri də aqrar sektordur. Azərbaycanın aqrar sahədə əldə etdiyi nailiyyətlər nümunəvi xarakter daşıyır.

Nazir qeyd edib ki, Azərbaycanın ən böyük uğurlarından biri 2001-2015-ci illərdə yoxsulluğun səviyyəsinin 4,9 faizə endirilməsidir. Qarşımızda duran vəzifə 2030-cu ilə kimi yoxsulluğu 0 səviyyəsinə endirməkdir.

"Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq qurumlarla, xüsusən FAO ilə sıx əməkdaşlıq edir. Hesab edirəm ki, FAO-nun Azərbaycan üçün 2016-2020-ci illər ölkə proqramı çərçivəsində nəzərdə tutulan bir sıra tədbirlərin birgə icrası dayanıqlı inkişaf məqsədlərinin əldə olunmasına öz müsbət töhfəsini verəcək. Biz bu il təşkilatla konkret sahələr üzrə, o cümlədən toxumçuluq, heyvandarlıq sahəsində bir sıra layihələrin icrasını planlaşdırırıq. Bu sahədə həyata keçirilən tədbirlər birgə işimizin əhəmiyyətini daha da artıracaq. Hər iki qurum məşğulluq sahəsində "Aqrar Məşğulluğun Artırılması Layihəsi"nin birgə icrasını planlaşdırır. Bu layi-

hə həm məşğulluğun, həm də aqrar sahədə məhsuldarlığın artırılmasına xidmət edəcək. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi və FAO qadınların məşğulluğunun artırılması sahəsində xüsusi proqram nəzərdə tutub", - deyər nazir vurğulayıb.

BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai bildirib ki, hazırda dünyada 850 milyon insan aclıq içində yaşayır. Uşaqların üçdə biri yetərinə qidalanmır. Biz çalışmalıyıq növbəti 12 ildə yoxsulluğu və aclığı azaldaq. Bu baxımdan kənd təsərrüfatı və ərzaq dayanıqlı inkişaf məqsədlərinin mərkəzində dayanır. Kənd təsərrüfatı bir sıra DİM-lərin əldə olunmasına kömək edir. Bitkiçilik, heyvandarlıq, meşəçilik, balıqçılıq dünyada ən iri işəgötürəndir və yoxsul əhali üçün əsas qida və gəlir mənbəyidir. 2018-ci ildə Azərbaycanın qeyri-neft iqtisadiyyatı 2,1 faiz artıb. Biz çalışırıq ki, dayanıqlı inkişaf məqsədlərinin bütün sektorlar, o cümlədən kənd təsərrüfatında nail olunmasına töhfə verək. BMT FAO ilə bu sahədə yaxından əməkdaşlıq edir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qurumun regionlarda fəaliyyəti, aqrar sahədə mövcud vəziyyəti, kənd təsərrüfatı sektorunun inkişafı barədə danışıb.

Seminar sessiyaları işi-ni davam etdirib. Tədbirdə kənd təsərrüfatı, ərzaq, meşə təsərrüfatı və balıqçılıq fəaliyyətlərinin Azərbaycanada DİM-lərə nail oluması üçün verəcəyi töhfənin artırılması yolları və lazımı tədbirlər müzakirə olunub.

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında bir sıra qanun layihələrinə baxılıb

Sentyabrın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2018-ci il payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadi Rəcəbli Milli Məclisin 2018-ci ilin yaz və növbədənənar sessiyaları ərzində komitədə görülən təşkilati işlər barədə məlumat verib. Qeyd olunub ki, komitənin iclaslarında 33 qanun layihəsi müzakirə edilib. Hesabat dövründə komitəyə 648 sənəd daxil olub, onlardan 529-u arızədir.

Əvvəlcə "İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Nizamnaməsi"nin təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.

İnzibati Xətlər Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən yetkinlik yaşına çatmayanlara bütün məmullatı almaqla, verməklə, bütün məmullatın istifadəni təklif və ya tələb etmək yolu ilə onların tüündən istifadə prosesinə cəlb edilməsinə görə yüz manat məbləğində cərimə tətbiq edilir. Tütün məmullatlarının satış mühlətə atılması görə əlli manat məbləğində cərimə nəzərdə tutulur. "Tütün məmullatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilməsi yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimələnəcək.

"Tütün və tütün məmullatı haqqında" qanunda dəyişiklik edilməsi barədə qa-

nun layihəsinə görə sənədin 1.0.4-cü maddəsi yeni redaksiyada verəcək. Həmin maddədə deyilir: "Tütün məmullatı - tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkaloid, o cümlədən konsergen maddələr olan və nikotine aludəlik yaradan məhsul (siqaret, poporlar, siqarlar, siqarillalar, çubuq tütünü və s.)". Qanun layihəsinə əsasən bütün məmullatların buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) bütün məhsulunu istifadə edən şəxs (alıcının) yetkinlik yaşına çatmasına şübhə edildikdə satıcı alıcının onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edə bilər.

"Televiziya və radio yayımı haqqında" qanunda ediləcək dəyişikliklərə əsasən sənədə "tütün məmullatları və tütün istifadəsi prosesini nümayiş etdirmək, həmçinin tütün məmullatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirde, kabel yayımı vasitəsilə açıq yayımlamamaq" məzmunlu 40.2.2-1-ci və "Tütün məmullatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq teleradio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər veridirlər mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayıb və bu mövzularda ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayrılır. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla, saat

08.00-23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir" məzmunlu 40.3-cü maddələr əlavə edilir.

Qeyd olunub ki, "Televiziya və radio yayımı haqqında" qanunda nəzərdə tutulan dəyişikliklər "Tütün məmullatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna uyğunlaşdırılma məqsədi daşıyır.

"İctimai televiziya və radio yayımı haqqında" qanunda edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən sənədə "tütün məmullatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməməsi, həmçinin tütün məmullatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirde, kabel yayımı vasitəsilə açıq yayımlanmaması" məzmunlu 7.0.10-cu maddə əlavə olunaçaq. Qanun layihəsinə görə "Tütün məmullatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ictimai yayımıçı tütündən istifadənin və sağlamlığa zərər vuran digər veridirlər mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayıb və bu mövzularda ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayrılır. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30-23.00 arasında olmaqla, saat

tərzinin təbliği, uşaqların və gənclərin sağlamlıq böyüməsi və inkişafı, zərərli veridirlər əldəçiliyin profilaktikası, bütün məmullatlarının istifadəsinin və tütün tütünsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarının azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edən "Tütün məmullatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edilib. Bu qanun 9.1.1-ci maddəsinə görə ayrı-ayrı ərazilərdə, binalarda və obyektlərdə tütün çəkilməsinə qadağa qoyulur. Həmin qanuna uyğunlaşdırılma məqsədilə 1994-cü il 23 sentyabr tarixli qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi"ndə və 1994-cü il 23 sentyabr tarixli qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə bəzi dəyişikliklər ediləcək.

Iclasda "Torpaq bazarı haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsinə də baxılıb.

Həmçinin "Bədən tərbiyəsi və idman haqqında", "Tütün məmullatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunub.

Deputatlar gündəlikdəki məsələlərə bağlı fikir və təkliflərinin səsləndiriblər. Bütün qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

2019-cu ilin dövlət büdcəsi layihəsi hazırlanıb

Düən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında ilk iclası keçirildi.

Komitənin sədri Ziyad Səmədzadə əvvəlcə Prezident İlham Əliyevin Milli Məclisin 100 illik yubileyi iclasında çıxışına toxunaraq bildirdi ki, dövlət başçısı parlamentin fəaliyyətinə çox yüksək qiymət verdi.

Sonra diqqətə çatdırıldı ki, komitə 2018-ci ilin yaz və növbədənənar sessiyaları ərzində öz fəaliyyətini qanunvericilik işləri planına uyğun şəkildə həyata keçirib. Yaz sessiyası dövründə komitədə 15 iclas keçirilib, bu iclaslarda 62 məsələ, o cümlədən 61 qanun layihəsi geniş müzakirə edilib.

Sonra gündəlikdəki məsələlərə bağlı müzakirələr başlandı. İlk olaraq komitənin payız sessiyası üçün işlər planı təsdiq edildi. Komitənin sədri payız sessiyasının işlər planına 18 məsələnin daxil edildiyini diqqətə çatdırdı və həmin sənədlər komitənin dünənki iclasında geniş müzakirə olundu.

Öncə komitənin üzvləri "Aviasiya haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlarda nəzərdə tutulan dəyişikliklərə müsbət münasibət bildirdilər. Eyni zamanda Vergi, Gömrük, Mülki və İnzibati Xətlər məsələlərində dəyişikliklər edilməsi barədə qanun layihələri də müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olundu.

Komitənin sədri bildirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təklifləri əsasında Mülki Məcəllə ilə "Banklar haqqında" qanun arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə sözügedən qanuna dəyişikliklər edilməsi təklif olunur. Sənəd müzakirəyə çıxarıldı və müsbət rəy aldı.

"Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən işə istehsalatdan ayrılmaqla təhsil almağa göndərilən tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri gəlir vergisindən azad olunur.

Iclasda həmçinin "İpoteka haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə edildi. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Standartlaşdırma haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" və "Lotereyalar haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri də müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Iclasda həmçinin 2019-cu ilin dövlət büdcəsi layihəsinin müəyyən edilmiş müddətdə Milli Məclisə təqdim ediləcəyi diqqətə çatdırıldı.

Fəridə ƏHMƏDOVA,
"Azərbaycan"



Üç ayda dördüncü görüş

İlham Əliyevlə Vladimir Putinin şəxsi dostluğu Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə çatmasını təmin edib

Əvvəlki 1-ci səh.

Soçidə mətbuata bəyanatla çıxışında Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasındakı münasibətləri strateji tərəfdaşlığın münasibətləri adlandırdı: *"Ölkəmizin dövlət başçıları arasında müntəzəm əlaqələr bizim çox mühüm bazaya əsaslanan münasibətlərimizə dinamizm verir. Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlığın münasibətləridir. Bu münasibətlər həyatımızın bütün sahələrini əhatə edir".*

Əməkdaşlıq bütün sahələrdə inkişaf edir

Rusiya ilə Azərbaycan arasında olan yüksək siyasi münasibətlər iqtisadi sferaya da təsirli olmuşdur. Məsələn, 2017-ci ilin yekununa görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan işgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycan da Rusiyanın enerji şirkətlərindən "Qazprom", "Transneft" və "LUKoil" uğurla işləyir. Bu ilin ötən dövründə Azərbaycanın qeyri-neft ixracatında Rusiya ilk pillədə qərar tutub. Bu ölkədə Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq xüsusən çoxdur. Qeyd edək ki, sentyabrın 1-də imzalanan sənədlər də əsasən iqtisadi məsələləri əhatə etdi. Bunun özü də iki ölkə arasında yüksək siyasi anlaşmanın olmasının təzahürüdür.

İki dövlət arasında regionlararası əməkdaşlıq da getdikcə dərinləşir. Hazırda Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb. Növbəti regionlararası forum bu ilin oktyabrında keçiriləcək. Mədəni və humanitar sahələrdə də Rusiya ilə Azərbaycan arasında münasibətlər tədricən inkişaf edir. Hazırda 11 minə yaxın azərbaycanlı



sullarına maraq xüsusən çoxdur. Qeyd edək ki, sentyabrın 1-də imzalanan sənədlər də əsasən iqtisadi məsələləri əhatə etdi. Bunun özü də iki ölkə arasında yüksək siyasi anlaşmanın olmasının təzahürüdür.

İki dövlət arasında regionlararası əməkdaşlıq da getdikcə dərinləşir. Hazırda Rusiyanın 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır. Həm də onlardan 17-si ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq barədə çərçivə sazişləri bağlayıb. Növbəti regionlararası forum bu ilin oktyabrında keçiriləcək. Mədəni və humanitar sahələrdə də Rusiya ilə Azərbaycan arasında münasibətlər tədricən inkişaf edir. Hazırda 11 minə yaxın azərbaycanlı

tələbə Rusiyada təhsil alır. Onlardan minə yaxını Rusiya büdcəsi hesabına oxuyur. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Azərbaycanda isə Rusiya ali məktəblərinin filialları, o cümlədən rus dilində olan 340-dan çox məktəb fəaliyyət göstərir, Rusiyanın aparıcı universitetlərinin iki filiali mövcuddur.

Hərbi əməkdaşlıq da bugünkü Azərbaycan-Rusiya münasibətlərinin mühüm qolunu təşkil edir. Azərbaycanın xaricdən aldığı silah-sursatın mühüm bir hissəsi Rusiyanın payına düşür. Prezident İlham Əliyev bu barədə deyib: *"Bu gün biz hərbi-texniki sahədə gələcək əməkdaşlığı da müzakirə edirik. Bu əməkdaşlığın artıq böyük əməlləri var. Rusiya ilə*

Azərbaycan arasında reallaşdırılmış kontraktların həcmi, daha doğrusu, Azərbaycan tərəfindən Rusiyadan alınmış hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu göstərici artmağa meyillidir. Ona görə ki, Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi davam etdirir, Rusiya isə dünyada hərbi məhsulların ən mühüm istehsalçısı və beynəlxalq bazarların bu məhsullarla təchizatçısıdır".

Rusiya alman silah-sursat və hərbi texnikanın növlərinin siyahısı çox genişdir. Bütün bunlar Azərbaycanın Cənubi Qafqazın hərbi gücünə çevrilməsində böyük rol oynamaqla yanaşı, Ermənistan üzərində əzici üstünlüyü təmin edir. Ki il əvvəl aprelin əvvəllərində

cəbhə xəttində baş verənlər göstərdi ki, belə silahlar zamanı gələndə düşmənin məhv edilməsində istifadə edilir. Həmin günlərdə Azərbaycan Ordusu arsenalında olan yeni silahların cüzi bir qismindən istifadə etdi.

Azərbaycanın dəqiq, yüksək və qarşısızılmaz zərbə gücünə malik müasir silahları və döyüşlərdə bundan istifadə edərək düşməni ağır zərbə vurmağı Ermənistan tərəfində dərin tələ və narahatlıq yaradıb. Təsədüfi deyil ki, onların açıqlamalarında hətta strateji tərəfdaş olduqları Rusiyadan da Azərbaycan əməliyyatları üçün texnika satdığına görə inciklik ifadə olunub. Rusiya hökumətinin sədri Dmitri Medvedev münasibət bildirərək qeyd etmişdi ki, bütün bunlar hərbi-texniki sahədəki əməkdaşlığa dair sazişlərə əsaslanır və əgər Rusiya bundan imtina etsə, silahı başqa yerdən alaçaqlar.

D.Medvedevin bu cavabı erməni tərəfinin mayusluğuna səbəb olsa da, təsdiqlənmişdi ki, Rusiya Azərbaycanla silah satmaqda davam edəcək və Ermənistanın mövqeyi rəsmi Moskva üçün önəmli deyil.

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanca səfəri ölkələrarası münasibətlərin inkişafına yeni töhfə verəcək. Görünür odur ki, iki ölkənin liderləri arasında səmimi dostluq münasibətləri əməkdaşlığın bütün istiqamətlərində əlaqələrin inkişafına kömək edir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Elmar Məmmədov Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT Əlaqə Qrupunun 3-cü iclasında çıxış edib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədov Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əlaqə Qrupunun 3-cü iclasında iştirak edib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Elmar Məmmədov İƏT-in Ermənistanın Azərbaycan ərazilərindəki fəaliyyətini BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında birmənalı olaraq işğal kimi qiymətləndirdiyini və Azərbaycanla qarşı gücdən istifadəni və ərazilərin işğalını ən sərt şəkildə pislədiyini deyib. Nazir İƏT üzvü olan ölkələrə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə və həmrəylik nümayiş etdirdiklərinə görə bir daha təşəkkürünü ifadə edib.

Elmar Məmmədov bildirib ki, münasibətin başlamasından 25 ildən çox vaxt keçib. Buna baxmayaraq, Ermənistan BMT Təhlükəsizlik Şurasının tələblərinə və BMT Baş Assambleyasının qətnamələrinə, İƏT və digər beynəlxalq təşkilatların qərarlarına və dünya dövlətlərinin mövqelərinə hörmətsizlik edərək, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla Azərbaycan ərazilərinin işğalını davam etdirir. Ermənistan davamlı şəkildə münasibətin həlli prosesinə maneələr törədir, eyni zamanda, nəticələrə yönəlməyi dayandıraraq aparmaqdan imtina edir, vəziyyəti gə

ginləşdirmək üçün müntəzəm olaraq müxtəlif təxribatlara əl atır və zəbt etdiyi ərazilərin işğalını möhkəmləndirməyə çalışır. Ermənistan 1948-ci il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq işğal olunmuş ərazilərdə, xüsusilə Suriyadan olan qaçqınları və digər erməni əsillərini insanlığın qanunsuz məskunlaşdırılması siyasətini davam etdirir. Bu yaxınlarda Ermənistanın hərbi diktatura rejimi devrildi və ölkənin rəhbərliyi dəyişildi. Yeni rəhbərlikdən ilk gözlənilən fəaliyyətin bəyan edildiyi kimi, beynəlxalq hüququn norma və prinsiplərinə, demokratik dəyərlərə tam hörmət siyasəti üzərində qurulması idi.

"Təəssüf ki, yeni rəhbərlik öz sələflərinin yolunu davam etdirmək qərarına gəldi və vəzifəsinə münasibətin sülh yolu ilə həlli üzrə davam edən danışıqlara ciddi xəl yetirən təxribatçı bəyanatlar verməklə başladı", - deyən nazir bildirib ki, sentyabrın 26-da Nyu Yorkda erməni hərəkatı ilə görüşü planlaşdırılır. Ermənistan davamlı qeyri-sabit daxili siyasət yürüdüldüyü və bu ölkədə nələrin baş verdiyini nəzərdən almaq mümkün olmadığı üçün istisna edə bilmərik və etmirik ki, Ermənistanın yeni baş nazirinin sonuncu bəyanatları və əməlləri vəziyyəti daha çox hərbi qarşıdurma ilə gərginləşdirmək niyyəti daşıyır. Bu mənfəsi ssenarinin bütün nəticələri tamamilə erməni tərəfinin üzərinə düşür.

Nazir deyib: "Biz ümid edirik ki, İƏT üzvü olan ölkələrin Azərbaycanın ədalətli mövqeyi ilə həmrəyliyi və onların ölkəmizin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyi işğalçı beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və İƏT qərarlarına uyğunlaşdırmaq üçün daha konkret, praktiki və effektiv tədbirlərə çevriləcək. Bununla əlaqədar, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü üzrə İƏT Əlaqə Qrupunu təşkilatın münasibəti üzrə müvafiq qərarlarının həyata keçirilməsi üçün praktiki addımların müzakirəsi, müəyyənləşdirilməsi və işlənilməsi üçün əhəmiyyətli platforma kimi nəzərdən keçirilir. Bu qrup çərçivəsində tərəfimizdən işlənilən hazırlanmış praktiki tədbirlər baxılması və qəbul edilməsi üçün İƏT Nazirlər görüşünə və geniş icrasına üçün İƏT-ə təqdim olunmalıdır. İƏT-in Ermənistan-Azərbaycan münasibəti üzrə müvafiq qərarlarını ətraflı şəkildə nəzərdən keçirildikdən sonra bu qərarların praktiki həyata keçirilməsinə töhfə verəcək bir sıra tədbirləri müəyyənləşdirmişik. Təklif etdiyimiz tədbirlər bugünkü qərarımız əsasında İƏT-in baş katibi tərəfindən irəli sürüləcək".

Sonda Elmar Məmmədov həmin təklifləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Azərbaycanın xarici işlər naziri "Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış" tədbirində iştirak edib

Xarici işlər naziri Elmar Məmmədov sentyabrın 24-də ABŞ Prezidenti Donald Trampin təşəbbüsü ilə təşkil olunmuş "Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış" adlı tədbirdə iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp və BMT-nin baş katibi Antonio Guterres çıxış edərək narkotiklərin probleminin dünyada yaratdığı sosial,

iqtisadi, humanitar və təhlükəsizlik risklərinə dair məlumat verib və BMT-yə üzv dövlətləri "Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış" adlı sənədə qoşulmağa dəvət ediblər.

Azərbaycan Respublikasının da qoşulduğu həmin sənəd üzv dövlətləri narkotik vasitələrdən istifadənin azaldılması və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırır.

Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizə səfərə gələn Monteneqro Respublikasının müdafiə naziri Predraq Boşkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğun ifadə edildiyi görüşdə vurğulanıb ki, Azərbaycan ilə Monteneqro arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur. Monteneqronun müdafiə nazirinin "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün nümayəndə heyəti ilə



Bakiya səfərinin önəmini vurğulayan general-polkovnik Z.Həsənov bunun ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın daha da inkişafına yeni təkan verəcəyini deyib.

Monteneqronun müdafiə nazirinin "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün nümayəndə heyəti ilə

vacib tərəfdaşı olduğunu deyərək bu cür görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi sahədə əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini qeyd edib.

Sonra tərəflər beynəlxalq və regional təhlükəsizlik məsələləri, ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparıblar.



TAP-ın inşasının icrası 77 faizə çatdı

Yunanistan-Albaniya marşrutunda boruların 97 faizi qaynaqlanıb

Əvvəlki 1-ci səh.

Təqribən 538 kilometr boru marşrut xətti boyunca düzülüb və qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb və təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin isə, demək olar ki, hamısı təminlənilib və qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometr qaynaqlanıb və onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə hazırda biri Yunanıstanda - Kipoidə, digəri isə Albaniyada - Fierde omlaqla ümumilikdə 2 kompressor stansiyasının, eləcə də Albaniyanın şərqindəki Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Kəmərin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini reallaşdırmaq İtaliyanın "Saipem S.p.A." şirkətinin qarşısında aylardır mikrotunel üçün qazma işlərinə başlaması gözlənilir. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlik hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.

Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdeniz-2" yatağından hasil olunaçaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı "Cənub qaz dəhlizi"nin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, "Şahdeniz-2"dən hasil olunaçaq qazı Yunanıstan və Albaniya vasitəsilə Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdırılacaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur və iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsinin təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahile çıxacaq. TAP burada "Snam Rete Gas" şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveç və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmi gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagas" (16 faiz) və "Axpo" (5 faiz).

Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir



Sentyabrın 24-də Bakıda Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə Elektron Ticarət Forumu işə başlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, "Bakı Elektron Ticarət Forumu 2018" adlanan tədbirdə beynəlxalq təşkilatların, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri, mikro, kiçik və orta sahibkarlar, investorlar və startaplardan ibarət 300-dən çox yerli və xarici nümayəndə iştirak edir. Eyni zamanda, 20-dən çox ölkənin sahə üzrə mütəxəssisi, 10 beynəlxalq təşkilatın, 60-dan artıq e-ticarət və onlayn ödəniş platformalarının təmsilçiləri foruma qatılıb.

İki gün davam edəcək tədbirdə elektron ticarət sahəsində müxtəlif mövzuları əhatə edən 30-dan çox çıxış nəzərdə tutulub.

Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

Tədbirin açılış mərasimində Azərbaycan elektron ticarətinin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

Tədbirin açılış mərasimində Azərbaycan elektron ticarətinin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olunacaq.

sahəsində startap layihələrinin genişləndirilməsi, həmçinin bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə bağlı dövlət orqanlarının, beynəlxalq inkişaf agentliklərinin, biznes strukturlarının səmərəli əməkdaşlığı müzakirə olunub.

Azərbaycanda və region ölkələrində elektron ticarətin inkişaf strategiyası, eyni zamanda, Avropa İttifaqının müəyyən etdiyi tələblər strategiyası üzrə təkliflər irəli sürülüb.

Məlumat verilib ki, hazırda Avropa İttifaqı ölkələrində elektron ticarətin payı 35 faiz təşkil edir. Dünyada isə ticarətin 10 faizi elektron ticarətin payına düşür. "Biznesdən-biznesə" modeli əsasında bu il dünya üzrə e-ticarət həcmi 3 trilyon dollara bərabər olub. Ölkəmizdə isə e-ticarətin inkişafı 10-15 faiz arasında dəyişir.

Qeyd edilib ki, son illər Azərbaycan elektron ticarətinin həcmi ildən-ilə artır ki, bu da iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, eləcə də bank sektorunda elektron xidmətlərin səviyyəsinin genişləndirilməsi hesabına baş verir. Neqliyyat və telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi hesabına bu gün Azərbaycanın Transzit Poçt Mərkəzi

nə (HUB) çevrilməsi vurğulanıb.

Elektron ticarətin inkişafı istiqamətində artıq istifadəyə verilən yeni nəsil şəxsiyyət vəsiqələrinə "elektron imza" çiplərinin yerləşdirilməsinin də əhəmiyyəti qeyd edilib.

Forum çərçivəsində keçiriləcək sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekomunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış edəcəklər.

Tədbirdə təşkil olunan sərgidə e-ticarətə məşğul olan yerli və xarici mağazaların nümayiş etdirilib. Elektronika məhsullarının satışı ilə məşğul olan bir çox yerli şirkətlər də forum günlərində öz müştəriləri üçün endirim kampaniyasına başladıklarını elan ediblər.

Ümumilikdə forum regionda elektron ticarətin inkişafı üçün müvafiq tövsiyələri nəzərdən keçirmək və praktik tətbiq imkanlarının müəyyən edilməsi üzrə beynəlxalq platforma rolunda çıxış edib.



REGIONLARIN SOSIAL-IQTISADI INKIŞAFI III DÖVLƏT PROQRAMI

Ölkəmizdə aqr sahənin inkişafına dövlət dəstəyi gətirdikcə artır. Təkcə onu demək kifayətdir ki, artıq fermerlər iş fəaliyyətlərində ölkə rəhbərinin qayğısını daim öz üzərində hiss edir, dövlətin verdiyi güzəştlərdən yararlanmaqla daha çox kənd təsərrüfatı məhsulları istehsalına çalışırlar. Dövlət başçısının təbircinə desək, dünyada ikinci elə bir ölkə tapılmaz ki, fermerlərə bu qədər şərait yaratsın, onlara belə güzəştlər etsin. Bütün bunlar isə ölkədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsinə, aqr sahədə sahibkarlığın gücləndirilməsinə stimül yaradır.

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” də bu istiqamətdə müəyyənləşdirilmiş hədəflərə çatmaq üçün mühüm rol oynayır. Kənd təsərrüfatı sektorunun yüksək rəqəbat qabiliyyətinə və dayanıqlı inkişafına nail olmaqla əhalinin ərzaq və qida təhlükəsizliyinin təmin olunmasına xidmət edən bu sənəd qəbul olunduqdan sonra aqr sahədə xeyli uğur əldə edilmişdir. Belə ki, vaxtilə səmərəsiz qalmış min hektarlarla torpaq sahələri əkin dövrünə qədər daxil edilmiş, qabaqcıl texnologiyaların tətbiqi nəticəsində ənənəvi bitkilərin istehsalı daha da genişləndirilmişdir. Bu baxımdan Tovuz rayonunda da görülən işlər artıq öz bəhrəsini verir.

Rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Fermer və sahibkarlar güzəştli şərtlərlə kredit, toxum, lizinq yolu ilə gübrə, texnika və damazlıq mal-qara almaqla dövlətin göstərdiyi bütün imtiyazlardan istifadə edir, əkin sahələrini becərilməsində istifadə olunan yanacaqın və motor yağlarının dəyərini ödənilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması üçün verilən subsidiyalardan yararlanırlar. Bunun da nəticəsində hər il uğurlu göstəricilərə nail olan tovuşlular əldə olunmuş nailiyyətlərə kifayətlənmiş, daha yüksək göstəriciləri uğrunda mübarizə aparırlar. Təkcə onu demək kifayətdir ki, son bir ildə tərəvəz sahələrində həcmi 1499 hektara çatdırılmış,



Tovuzda yaradılan yeni aqroparkda ekoloji təmiz ət məhsulları istehsal ediləcək

həmin sahələrdən də 26 min 404 ton məhsul götürülmüşdür. O cümlədən, ümumi sahəsi 44 hektar olan istixanalarda 4396 ton məhsul istehsal olunmuş və il ərzində 4 milyon 317 manatlıq məhsul satılmışdır. Artıq investorların da rayona olan maraqları xeyli artmış, sahibkarlar tərəfindən rayona 1 milyon 47 min manat sərmayə qoyulmuşdur.

Rayonda həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində keçən il 21 min 117 hektar sahədə dənli bitkilər əkilmişdir. Bunun 19 min 526 hektarı buğda olmuşdur. Buğdanın hər hektarda orta məhsuldarlığı 32,3 sentnerə yüksəlmişdir. Bu da əvvəlki ilə müqayisədə 3 sentner çoxdur. Kartof istehsalı sahəsində də uğurlu göstəricilərə nail olunmuşdur. Keçən il 7 min 375 hektar sahədən 169 min tondan çox məhsul götürülmüşdür.

Rayonda torpaqlardan səmərəli istifadə edilməsi daim diqqət mərkəzində saxlanılır. Xüsusilə, istifadəsiz qalmış torpaqların əkin dövrünə qədər daxil edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu məqsədlə 2016-cı ildə rayonda yaradılan Tovuz

“Aqro DAİR” MMC üçün Ceyrançöl ərazisindən 12 min hektar torpaq sahəsi ayrılmışdır. Elə həmin il 7 min hektar sahədə pivot suvarma qurğusu quraşdırılmışdır. Təsərrüfatın texnikaya olan tələbatı da təmin edilmişdir. 120 nəfərin çalışdığı təsərrüfatda 4 elektrik yarımstansiyası istifadəyə verilmiş, 30 kilometr məsafədən su xətti çəkilərək bir neçə yerə anbar inşa edilmişdir. Güzəştli qiymətlərlə 47 texnika alınmışdır. Kollektiv ilk olaraq ərazidə meliorasiya və irriqasiya işləri apararaq 10 min 200 hektarda buğda, 1300 hektarda yonca, 500 hektarda şəkər çuğunduru yetişdirmiş və elə birinci il yüksək məhsuldarlıq əldə etmişdir.

Ümumiyyətlə, Tovuz “Aqro DAİR” MMC yarandığı iki il müddətində xeyli inkişaf etmişdir. İndi təsərrüfatda 7 kombayn, 24 traktor, 3 qarğıdalısəpən, 2 gübrə-səpən və 2 silosbiçən var. Bu da texnikaya olan bütün ehtiyacları ödəyir. Burada 1800 kvadrat metr sahəsi olan taxıl və 1500 kvadratmetr sahəsi olan gübrə anbarlarının tikintisinə başlanılmışdır.

Rayon icra hakimiyyətində bildirildik ki, Tovuz “Aqro DAİR” MMC-dən sonra ikinci aqroparkın yaradılmasına başlanılmışdır. Yaradılan yeni “Tovuzaqro” MMC əsasən ekoloji cəhətdən təmiz heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olacaqdır. Bunun üçün Ceyrançöl massivində 550 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda ərazidə qızğın iş gedir. Artıq iri heyvandarlıq kompleksi üçün 1000 başlıq fərmanın inşası və əkin sahələrində pivot suvarma qurğusunun quraşdırılması başa çatmaq üzrədir. Bu il aqroparkın ərazisində 100 hektarda arpa, 50 hektarda soya, 290 hektarda yonca, 100 hektarda qarğıdalı əkilməmişdir. Əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Kür çayından 3 kilometr uzunluğunda su, 3 kilometr məsafədən elektrik xətti çəkilmişdir.

“Tovuzaqro” MMC-nin əraziləri qısa vaxtda yaşıl örpəyə bürünüb. İnsanlar yorulmaq bilmədən çalışır, bol məhsul üçün əllərindən gələni əsirgəmir. Bir tərəfdə suvarma, bir tərəfdə tikinti-quraşdırma işləri gedir. Təsərrüfatda hələlik 100 nəfər çalışır. Lakin

bu, son rəqəm deyil. Aqroparkın fəaliyyəti genişləndikcə, işçilərin də sayı artacaq. Kollektivin üzvləri əməkdaşlarından da razıdırlar. Onlar gündə 3 dəfə pulsuz yeməklə təmin olunurlar.

Parkın texnika ilə təminatı da qaydaya salınır. Belə ki, yaxın vaxtlarda bura 14 traktor və müxtəlif kənd təsərrüfatı texnikaları gətiriləcək. 3 taxıl qurutmaq və saxlamaq üçün bunker quraşdırılıb, 4 tövlənin tikintisində işlər sürətlə davam edir. Maşın və traktorların saxlanması üçün qaraj və təmir emalatxanası tikilir. Bu günlərdə 4 silos quyusu inşa edilərək onların doldurulmasına başlanılmışdır. Silosun basdırılması yeni texnologiya əsasında aparılır. Belə ki, yığılmış məhsul qurudulduqdan sonra basdırılır. Bunun üçün Türkiyənin “Most” şirkətinin istehsalı olan avadanlıqlardan istifadə edilir. Aqroparkda şirkətin nümayəndəsi Məhəmməd Köksanla görüşdük. Söhbət zamanı o dedi ki, bu işlər çox səmərəlidir. Silos quru halda basdırılarda uzun müddət keyfiyyətini saxlayır.

“Tovuzaqro” MMC-nin direktoru Arzumən Əhmədov isə bildirdi ki, bu aqropark respublikamızda sayca 17-cidir. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində yaradılan bu park işi düşükdən sonra burada 200 nəfərdən çox rayon sakini daimi iş yeri ilə təmin olunaçaqdır. Parkın bu ilin sonundakı istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Çalışır ki, layihədə nəzərdə tutulmuş bütün işlər öz həllini tapsın. Aqropark fəaliyyəti başlayandan sonra qərb bölgəsində onun analoqu olmayacaqdır. Belə ki, burada əkin sahələri ilə yanaşı, ən müasir ət kəsimi və baytarlıq məntəqələri olacaqdır ki, istənilən şəxs istədiyi vaxt heyvanını gətirib burada kəsdirdikdən sonra baytarlıq sertifikatı ala biləcək. Bir sözlə, əhalini ekoloji təmiz ət məhsulları ilə təmin etmək üçün bütün şərait yaradılacaqdır. Hazırda burada heyvandarlıq üçün yem bazası yaradılır. İndiyədək sahələrdən 365 ton arpa, 412 ton buğda, 150 ton ot tədarük edilib. Bu günlərdə 300 hektarda yetişdirilmiş qarğıdalının biçinməyə başlanacaqdır.

Sabir ƏLİYEV,
“Azərbaycan”

Payız kəndlinin fəslidir

Regionların sosial-iqtisadi inkişafı 3-cü Dövlət Proqramının icrası ilə bağlı Kürdəmirdə də nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Əvvəlki dövrlərdə olduğu kimi, bu il də iqtisadiyyatın ayrı-ayrı sahələrində irəliləyişlər müşahidə edilir.



Cari ilin ötən dövründə ümumi məhsul buraxılışı 6,6 faiz artıb. 6 ayda rayonda 500 nəfər işlə təmin olunub. İş yerlərinin 474-ü daimidir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə ilin əvvəlindən Kürdəmir rayonunun 4 sahibkarına 42 min manat məbləğində kredit verilib.

Hazırda diqqət yetirilən sahələrdən biri də əhalinin özünəməşğulluq proqramına cəlb olunmasıdır. Bu məqsədlə təlim kurslarına başlanılıb. Həmin kurslarda 34 nəfər kənd təsərrüfatı və 3 nəfər xidmət sahələri üzrə biznes planlarını müdafiə edərək məqbul qiymət alıblar. Yaxın zamanlarda onlar biznes fəaliyyətinə başlamaq üçün aktivlərə təmin olunaçaqlar.

Kürdəmir rayonunda cari mövsüm 14 min hektarda yazlıq bitkilər əkilib və sahələrin becərilməsinə 20 mindən çox işçi cəlb olunub. Ötən il müqayisədə qarğıdalı, soya, günəbaxan əkinlərinin sahəsi artırılıb. Rayonda tərəvəzin örtülü qurultarda yetişdirilməsi də genişlənib, 8 hektarədək sahədə istixana təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda 650 tondan çox xiyar və pomidor istehsal edilərək 210 tondan çoxu ixrac olunub.

Investisiya qoymaq məqsədi ilə sahibkarlar da bu sahəyə maraq göstərirlər. Hazırda “GEOTHERMAL AGRO” MMC tərəfindən Mollakənd kənd ərazisində 2,5 hektar sahədə termal sularla idilən istixana tikilir.

Aqrar sektorun innovativ inkişafını təmin etmək də qarşıda duran məsələlərdəndir. Bu məqsədlə dövlət fonduna məxsus 14 min 650 hektar torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövrünə qədər cəlb edilərək həmin ərazilərdə 5 aqropark yaradılıb.

Müvafiq torpaqlar Prezidentin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”-nə uyğun olaraq əkin dövrünə qədər cəlb edililib, 5 sahibkara icarəyə verilib. Sahibkarlar öz vəsaitləri hesabına aqropark yaradıb müterəqqi irriqasiya sistemləri və suvarma şəbəkələri quraraq taxılçılıq, pambıqçılıq və digər bitkilikli sahələri ilə məşğul olacaqlar. Hazırda infrastrukturun yaradılması, suvarma şəbəkələrinin qurulması, saxlama anbarlarının və digər zəruri tikililərin inşası sahəsində işlər görülür.

Bu il aqroparklar tərəfindən 4 min hektarədək sahədə dənli bitkilər və 2040 hektarda pambıq və digər yazlı əkinlər aparılıb. Həmin təsərrüfatların məhsuldarlıq göstəriciləri rayon üzrə orta göstəricilərdən xeyli yüksəkdir.

Cari il ərzində Kürdəmir ərazisində infrastruktur layihələri də diqqət mərkəzindədir. Şəhər əhalisinə içməli suyun verilməsi və çirkli suların axıdılması üçün tədbirlər görülür. Artıq şəhərin mərkəzi su xəttində siylirmələr yenisi ilə əvəz olunub. Bir çox küçə və prospektdə, Xırdapay, Atakışli kəndlərində, Cənub və 69-cu məhəllələrində də su xətləri təmir edilib.

Əli SƏLİMOV,
“Azərbaycan”

Ağcabədi pambıqçıları tarlalarda bol məhsul yetişdiriblər

Ağcabədi rayonunda ağ örpəyə bürünən tarlalarda pambıq yığımına xoş əhval-ruhiyyə ilə başlanılıb. Bu il pambıq əkinə sahələr genişləndirilərək 10 min hektara çatdırılmışdır. Rayonda pambıqçılıqla MKT və CTS Aqrar şirkətlərinin Ağcabədi fəaliyyət göstərən filialları, PA Ağcabədi MMC məşğul olurlar.



Rayon icra hakimiyyətində fəaliyyət göstərən qərargah qarşıya çıxan müxtəlif problemlərin həllində mühüm rol oynayır. Bu gün bol məhsulu ilə üzə gələn ağ örpəkli tarlalar aylardan bəri çəkilən zəhmətin, uğurla həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir. Rayon suvarma sistemləri inşaatının səmərəli fəaliyyəti sayəsində təsərrüfatlar sudan korluq çəkmədi. Yay quraq və isti keçsə də, keyfiyyətli suvarma məhsul bolluğunu şərtləndirən əsas amillərdən biri oldu.

MKT Ağcabədi filialının agronomu Əkbər Sadiqov dedi ki, şirkətin Ağcabədi filialı bu il 3.837 hektar sahədə pambıq əkməmişdir. Ötən ildə olduğu kimi, yenə də “Beyaz altın” və “İlaş” Türkiyə sortlarına üstünlük verilib. Keçən il filial 11.300 ton pambıq tədarük edib. İstehsal olunmuş məhsulun emal prosesi də uğurlu olub. 40 faizə yaxın məhsul alınıb. Bu da yaxşı nəticədir. Cari məhsul yığımı kampaniyasına görülən hazırlıq da qaydasındadır. Emal gücü 15 min ton olan zavod təmir olunmuşdur. Filial həmin yığımında həmişə texnikaya üstünlük verir. 18 pambıqyığan maşın hazır vəziyyətdə start xəttinə çıxarılıb. Təcürbəli sürücü-mexaniklər Ərəstun Yaqubov, Həbib Hacıyev, Nuruş Həsənov və Səfa Bağirov məhsul yığımı mövsümündə yüksək nailiyyətlər qazanmaq əzmindədirlər. Pambıqyığan maşınların tarlalarda sə-

mərəli işləməsi üçün kolların yarpağını tökdürmək məqsədilə dərmanlamaya başlanmışdır. Artıq 600 hektardan çox sahə dəfoliasiya edilmişdir. MKT Ağcabədi filialı ilə müqavilə bağlayıb pambıq ekip-becərən fermerlərdən biri Tofiq İsmayilovdur. Yeni Qaradolaq kəndinin bu hücnəvər oğlu keçən il 40 hektar sahədə pambıq ekip-becərmiş, rekord sayılacaq nəticə qazanmışdır. Hər hektardan 52 sentner “ağ qızıl” götürərək zəhmət və iradənin hər şeyə qadir olduğunu sübut etmişdir. Prezident İlham Əliyev bu sadə əmək adınının hücnəri yüksək qiymətləndirmiş, onu “Birinci dərəcəli əmək ordeni” ilə təltif etmişdir.

Tofiq İsmayilovun dedikləri: - Sovet dönməində uzun illər kolxozda pambıqçılıq briqadiri işləmişəm. Qazandığım yüksək nəticələr sayəsində ailəmi yaxşı dolandırardım. Sabirabadda keçirilən müşavirədə Prezident İlham Əliyev pambıqçılığı inkişaf etdirməyi, bu sahədə əvvəlki şöhrəti qaytarmağı mühüm vəzifə kimi qarşıya qoymuşdu, həvəslə işə başladım. Mənim üçün həyatda ən böyük xoşbəxtlik odur ki, çəkilən zəhmətin, axıtdığım alın tərinin bəhrəsini görsən, qiymətinə alısan. Bu mənada özümü xoşbəxt sayıram. Qayğı və diqqətə görə ölkə rəhbərinə minnətdaram. Əməyiə verilən yüksək qiymət mənə yeni uğurlara ruhlandırır. Bu il pambıq əkinini 10 hektar

Lazım QULİYEV,
“Azərbaycan”

İllər keçdikcə gəncləşən şəhər

Şirvan respublikamızın nisbətən cavan şəhərlərindəndir. Əsasən keçən əsrin 50-60-cı illərində sürətlə inkişaf etməyə başlamış, şəhərdə ilk olaraq neft və energetika sənayesi təşəkkül tapmış, sonra isə yeni zavodlar, tikinti təşkilatları və digər müəssisələr yaradılmışdır.

Elə o vaxtlar da bu şəhərin adı ölkəmizin yeni sənaye mərkəzlərindən birinə çevrilən Mingəçevir kimi dildən-dilə düşür. Respublikamızın ayrı-ayrı rayonlarından, habelə keçmiş SSRİ-nin müxtəlif yerlərindən bura çoxlu sayda gənc oğlan və qız işləməyə gəlir. Şirvanın yaşlı nəsli nümayəndələri deyirlər ki, onda inkişaf yoluna təzəcə qədəm qoymuş bu şəhərdə həyat coşub-çağlayırdı. Hər tərəfdə tikinti-quruculuq işləri aparılır, yeni ictimai binalar, yaşayış evləri inşa edilirdi. İndi Şirvan şəhərinin mərkəzi hissəsi olan “Təzə şəhər” deyilən yaşayış massivi o zaman salınıb. Vaxt keçdikcə idarə və təşkilatlar “Köhnə şəhər” adlanan ərazidən bura köçürülüb.

Əsasən gənclərdən ibarət olan sakinlərin asudə vaxtlarını mənəvi və şən, səmərəli keçirmələri üçün müxtəlif mədəni-kültür tədbirləri təşkil edilirdi. Neftçilərin yeni tikilmiş mədəniyyət sarayı həmişə çal-çağırılı olardı. Gənclərin çoxu bu tədbirlər zamanı tanış olub ülfət bağlayar, bir-birinə könül verər, yeni ailələrin təməli qoyulardı.

Adli-sanlı yazıçı və şairlər, jurnalistlər vaxtaşırı olaraq bu şəhərə gələr, buradakı qaynar həyatdan maraqlı əsərlər, reportajlar qələmə alar, seirilər yazardılar. Bəstəkarlarımızın şəhər haqqında bəstələdikləri şən-sux mahnılar buranın hər bir sakinində qürur hissi oyadırdı və hər kəs bu şəhərdə yaşay-bəyartması ilə fəxr edirdi. Beləcə, inkişaf etdi, böyüdü və neftçilər, energetiklər, gənclər şəhəri kimi şən-şöhrət qazandı bugünkü Şirvan.



İster sovetlər dönməində, isterşə də müstəqillik əldə edildikdən sonra şəhərin inkişafına, tərəqqisinə ulu öndər Heydər Əliyev diqqət və qayğı göstərirdi. Hakimiyyətinin hər iki dövründə şəhərə səfər edəndə Şirvanın hərtərəfli inkişafı üçün mühüm sərəncamlar imzalamışdır. Bu kurs Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. O, ölkə rəhbəri kimi dəfələrlə Şirvana səfər etmiş, hər gəlişi əsl bayram təntənəsinə çevrilmişdir. Əhali ilə görüşərək səmimi söhbətlər aparın Prezident neçə-neçə yeni tikililərin təməli qoyma və açılış mərasimində iştirak etmişdir.

Bələ obyektlərin sayı az deyil. 1956-cı ildə istifadəyə verilmiş istilik elektrik stansiyasının yanında müasir tipli cənub elektrik stansiyası, müalicə diaqnostika mərkəzi, Olimpiya idman kompleksi, onlarca təhsil, səhiyyə, mədəniyyət ocağı, ictimai binalar, yaşayış evləri onların bir hissəsidir. Bu illər ərzində şəhər addım-addım böyümüş, yeni məhəllələr salınımış, sənaye və kənd təsərrüfatı məhsullarının satışı üçün geniş, müasir işlublada ticarət mərkəzi inşa olunmuşdur.

Bir məsələni xüsusi olaraq qeyd etmək istərdik. Çılpaq dağların əyləyində yerləşən, yayı həddindən artıq isti keçən şəhərdə yaşılıqların salınmasına, onların qorunmasına, becərilməsinə, suvarılmasına gündəlik qayğı göstərilir. Digər amillərlə yanaşı, bu da şəhərin görkəminə, gözəlliyinə yeni cəlar qatır. Sənaye şəhərinin gecələri də füsunkar olur. Gənclər, qocalar, qadınlar, uşaqlar ailəlikcə axşam saatlarında şəhərdəki parklarda istirahət edir, görüşür, söhbətləşirlər.

ğına qum qarışıq çinqlı töküüb yaydılar. Bir neçə əməliyyatı icra edən ekskavator kənardə səthi qırlanmış dəmir-beton borunu ehtiyatla xəndəyə saldı. Buradakı ixtisaslı fəhlə onu yavaş sürətlə əvvəl qoyulmuş borunun ağız hissəsinə istiqamətləndirdi. Növbəti mərhələdə sıxılma və bərkitmə işləri həyata keçirildi, borunun üstünə narın qum verildi. Onu da deyək ki, küçə xətlərinin birləşdirilməsi üçün magistral kanalın lazımi yerlərində şaxtalar qoyulmuşdur.

Kanalizasiya xətti çəkilişinin sifarişçisi “Azərsu” ASC, podratçısı isə “Mühəndis Tikinti Layihə” MMC-dir. Obyekt-də 14 nəfər ixtisaslı fəhlə, 10 müxtəlif texnika çalışır. İnşaatçı xəttin sözügedən kanalizasiya xəttinin çəkilişini oktyabr ayınadək başa çatdırmağı planlaşdırmışdır.

İşçilərdən Əvəzcan Məhərrəmov, Əkbər Ələsgərov, Yahya Seidov, Elməddin Ağadəzadə və başqaları bu işdə daha çox fərləyən, gündəlik tapşırıqları artıqlaması ilə əməl edirlər. Xoşa gələn hallardan biri də inşaatçıların səliqəli iş görməsidir. Onlar xəndək qazarkən prospekt boyu 3 metr enində qazdıqları hissəni irəlilədikcə ağırtonlu kipejdirci texnika ilə bərkidib, sonra asfaltlayırlar.

Su çəkilişi də davam etdirilir. Uzun illər boyu şəhərin su problemi olub. Bəzi məhəllələrdə gününə su verilib. Bu çətinlik hissə-hissə aradan qaldırılıb. Qonşu Hacıbəkbəli rayonunun Təzə kəndindəki qurğudan durulmuş su şəhərin relyefindən çox-çox yüksəkde, dağın yuxarı hissəsində, hər birinin tutumu 25 min ton olan anbarlara, oradan nasoslara şəhərə vurulur. Su xətləri çəkilib başa çatdıqdan sonra bütün küçə və məhəllələrin sakinləri sutka ərzində içməli su ala biləcəklər. Bu işi 3 təşkilat - “Əsl İnşaatçı R” MMC, “Azərbaycan Elm İstehsalat Birliyi”, “Ekspress Ximsevis” təşkilatları görür.

Seyran CAVADOV,
“Azərbaycan”



Bakıda Xüsusi Olimpiya Hərəkəti Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb



Sentyabrın 24-də Bakıda 45 ölkəni təmsil edən 220-dən çox qonağın qatıldığı Xüsusi Olimpiya Hərəkəti Gənc Liderlərin 20-ci Qlobal Forumunun açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Xüsusi Olimpiya Hərəkətinin sədri Timoti Şrifer və digər rəsmi şəxslər iştirak ediblər.

Əvvəlcə Xüsusi Olimpiya Hərəkətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Gənclər və idman naziri A.Rəhimov çıxış edərək bildirib ki, Azərbaycan dünyada idman ölkəsi və öz gənclərinə böyük dəyər verən ölkə kimi tanınmaqdan qürur duyur: "Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə və ənənələrə malik olan ölkədir. 2018-ci il Xüsusi Olimpiya Hərəkəti Qlobal Gənc Liderlər Forumuna evsahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara verdiyimiz dəyəri nümayiş etdiririk. Bu forum cəmiyyətdən təcrid olunduğunu hiss edən hər kəs üçün daha inklüziv dünyaya yeni körpü, ümid mayıqı olacaq. Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkətinin üzvüdür. Ölkəmizdə bu hərəkətin inkişafı üçün hər cür şərait yaradılıb. Təsəffüf deyil ki, biz Xüsusi Olimpiya

Oyunlarında medallar qazanmışıq. Mən Azərbaycanda Xüsusi Olimpiya Hərəkətinə dəstək verən bütün qurumlara və Bakıya gələn qonaqlara təşəkkürümü bildirirəm".

Beynəlxalq Xüsusi Olimpiya Hərəkətinin sədri T.Şrifer isə deyib ki, burada iştirak edən gənc liderlər dünyada yaşayan 200 milyon əqli məhdudiyyəti olan insanı ümumilikdə hamı üçün inklüzivlik məqsədinə nail olmaq əzmində olan yeni nəsil liderləri təmsil edirlər.

Sonra Xüsusi Olimpiya Hərəkətinin bayrağı səhnəyə gətirilib və hərəkətin məşəli nazir A.Rəhimova təqdim olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider sentyabrın 24-dən 28-dək Bakıda keçirilən inklüzivliyi təşviq edən forumda iştirak edəcək. Xüsusi Olimpiya Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya Hərəkətinin 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biridir.

Qeyd edək ki, forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər əlavə olaraq daha yaşlı 100 liderin iştirakı ilə öz ölkələrində inklüziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini hazırlayaçaqlar. Gənc liderlər Bakı forumu başa çatdıqdan sonra öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər. Bu layihələr Beynəlxalq Xüsusi Olimpiya fondunun qrantları ilə dəstəklənəcək. Beşgünlük forum

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, habelə Lions Clubs International, Stavros Niarchos Foundation və digər təşkilatlar tərəfindən dəstəklənir.

Xüsusi Olimpiya Hərəkətinin növbəti 50 il ərzində əsas məqsədlərindən biri dünya miqyasında Vahid Məktəblər adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olunmasını təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziv idman və liderlik vasitəsilə bir araya gətirən Vahid Nəsil proqramının hazırlanmasıdır.

Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəblərində və icmalarında sosial inklüzivliyə nail olma sahəsində anlayışlarını inkişaf etdirəcək və genişləndirəcəklər. Onlar liderlik və sosial dəyişiklik sahəsində dünya miqyasında tanınmış ekspertlərdən yeni strategiyaları və fəaliyyətləri öyrənəcəklər. Bu isə Xüsusi Olimpiya Hərəkəti Vahid İdman Platformasından istifadə etməklə daha inklüziv dünyanı təşviq etməyə kömək edəcək.

Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə heyətləri müxtəlif inklüzivlik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkəti Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Nəticədə 8500-dən çox gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klubunda inklüziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.



KİTON - nüfuz və status göstəricisi

Dünyanın ən nüfuzlu kişi kostumları brendi KİTON yalnız Neapol dərziçiləri tərəfindən biçilib, xüsusi əl işi tələb edən texnologiyalardan istifadə olunaraq tikilir. Rahatlığı və möhtəşəm görünüşü ilə tanınan bu brendi təkcə siyasətçilər, ölkə başçıları və FORBS siyahısının iştirakçıları seçir.

25-26 sentyabr tarixlərində Bakıda, Rəşid Behbuov küçəsi, 5 ünvanında yerləşən Kiton butikində xüsusi ilə İtaliyadan dəvət olunmuş pəşəkar usta müştərilərin ölçülərini götürüb, fərdi dizayn və parça seçimi ilə kostyum, köynək, pencek, şalvar, palto və sairə geyimlərin sifarişini qəbul edəcəkdir. İştirak yalnız öncədən yazılış şərti ilə mümkün olacaq.

KİTON - neapolitan kostyum biçiminin ən parlaq nümunəsidir. Keçən əsrin əvvəllərində məhz Neapolun usta dərziçiləri yığışb klassik ingilis kostyumunu təkmilləşdirmək qərarına gəldilər. Qoltuq hissəsini daraltdılar, qollarını köynək qolları kimi tikməyə başladılar, rahat hərəkət etməyə mane olan artıq detalları ləğv etdilər, döş cibini balıqçılıq gəmisinə bənzətdilər və beləcə, neapolitan kostyumunu yarandı. Bu kostyumun əsas detallı - onun çiyinləridir və Neapol sakinləri əmindir ki, bu xüsusi biçimi yalnız Neapolda doğulan kişi bacara bilər.

Lakin KİTON - təkcə mükəmməl biçim və tikiliş deyil, həm də dünyanın müxtəlif guşələrindən gətirilən ən yüksək keyfiyyətli parçalardır. Məsələn, pambıq Misirdən, yun Şotlandiyadan gətirilir. Parçalar eksklüziv olaraq bu brend üçün yaradılır və onlara yalnız KİTON kostumlarında rast gələ bilərsiniz. İstifadə olunan 14 mikrondan aşağı ultranazik yun parçalar yalnız xüsusi toxucular dəzgahlarında hazırlana bilər. Son illərdə isə insan tükünün 1/4 nazikliyində 12,5 mikronluq yunlardan istifadə olunur.

Eksklüziv parçadan Neapol ustası tərəfindən məhz sizin üçün yaradılmış kostyum əldə etmək istəyirsinizsə, görüşə yazılın:

**+99412 598 9990
+99450 240 0240**



Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında kursantların andiçmə mərasimi keçirilib. Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonqramı çatdırılıb.

Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi general-mayor Elşən Verddiyev ulu öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından danışıb, Vətənə, dövlətə sədaqət andı içən kursantları təbrik edərək hərbi anda daim sadıq qalacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminliyini bildiriblər onlara müvəffəqiyyətlər arzulayıb.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin



2010-cu il avqustun 10-da akademiyanın açılış mərasimində iştirak etməsinin qürur hissi ilə xatırladığı tədbirdə Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların sərhədçi zabiti kimi hazırlanması üçün ən yüksək standartlara cavab verən şəraitin yaradılması, güclü elm-tədris bazası və yüksək ixtisaslı hərbi-pedaqoji heyətin formalaşdığı, akademiyanın zabit-gizir, professor-müəllim heyətinin gənc kursantların vətənin layiqli müdafiəçiləri kimi yetişmələri üçün qabaqcıl təcrübədən və səmərəli metodlardan bəca-riqlə istifadə etmələri xüsusi vurğulanıb.

Gənc kursantlar adından çıxış edənlər hərbi birləşmələrdən fəaliyyət göstərən, dövlət sərhədlərini gözbəyən kimi qoruyacaqlarına, sərhədçi adını daim uca tutacaqlarına söz veriblər.

Tədbirdə çıxış edən valideynlər övladlarının Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil almaları ilə fəxr etdiklərini bildirib, gənc kursantlara dövlətimizə və xalqımıza sadıq, mərd və qürurlu zabit kimi yetişərək vətən torpaqlarının müdafiəsinə daim hazır olmalarını arzulayıblar.

Mərasim şəxsi heyətin təntənəli marşla keçidi ilə başa çatıb.

Paşinyan ilk seçkini total saxtakarlıq, ciddi qanun pozuntuları ilə keçirdi

Əvvəli 1-ci səh.

Ermeni müxalifət dairələri isə Yerevanın bazar günü şəhər ağsaqqallar şurasına növbədənəkar seçkilərdə Nikol Paşinyanın silahdaşlarından təşkil olunmuş "Mənim addımım" seçki blokunun yalnız total saxtakarlıq nəticəsində qalib gəldiyini bəyan edirlər.

Mərkəzi seçki komissiyasının məlumatına görə, bütün 475 seçki məntəqəsində səsvərmənin nəticələri hesablandıqdan sonra seçkidə iştirak edənlərin 81,06 faizi "Mənim addımım" blokunun lehinə səs verib. Bu, seçki blokunun lideri, komediya aktyoru, 41 yaşlı Hayk Marutyanın Yerevan meri vəzifəsinə təyin olunmasını təmin edib.

"Yerevanda məhəlli özünüidarəetmə haqqında" qanuna əsasən, 40 faizdən çox səs toplayan siyasi qüvvənin siyahısına başçılıq edən namizəd avtomatik olaraq paytaxt meri vəzifəsinə təyin olunur.

Yerevan bələdiyyəsinin idarə edən 65 nəfərlik ağsaqqallar şurasında həmçinin seçkilərdə 6,95 faizlə ikinci yeri tutmuş "Çiçəklənən Ermənistan" partiyası və 4,99 faizlə üçüncü yeri tutan "Nur" seçki bloku da təmsil olunacaq. Ağsaqqallar şurasına daxil olmaq üçün siyasi partiya azı 6 faiz, seçki bloku isə azı 8 faiz səs qazanmalıdır. Qanuna görə, ağsaqqallar şurasında ən azı üç qüvvə təmsil olunmalıdır. Qanun nəzərdə tutulan həddi aşma bilməyən, lakin daha çox səs qazanan qüvvəyə ağsaqqallar şurasını tamamlamaq imkanı verilir.

"Nur" bloku nəzərdə tutulan həddi aşma bilməyə də, digərliəri isə müqayisədə daha çox səs qazandığı üçün ağsaqqallar şurasına daxil ola

bilib. Yerevan bələdiyyə seçkilərində ümumən 12 siyasi qüvvə və seçki blokları iştirak edib.

Xatırladaq ki, Yerevan meri vəzifəsi iyulun 9-da sabiq bələdiyyə başçısı Taron Marqaryan korrupsiya qalmaqalı ilə bağlı istefa verdikdən sonra boş qalıb.

Növbədənəkar seçkiləri tezləşdirmək üçün parlamentə və siyasi qüvvələrə təzyiqlər edilir

Baş verənlərlə bağlı "Əriklər Ölkəsi" partiyasının sədri Zaruhi Postanyan mediaya açıqlamasında bu seçkiləri Nikol Paşinyan üçün əsl imtahan adlandırıb. O bildirib ki, Nikol Paşinyanın ilk seçkisi saxtakarlıq şəraitində baş tutub: "Biz yenə əvvəlki səhvləri təkrar edirik. Seçkilərin saxtalaşdırılması Ermənistanı inkişafa yox, uçuruma aparır".

Ermeni müxalifətinin narahat edən daha bir məqam isə Paşinyanın parlament seçkilərinin vaxtını dəyişərək yenə saxtakarlıq şəraitində istədiyi qanunverici orqanı formalaşdırmaq və beləliklə, öz hakimiyyətini möhkəmləndirmək cəhdləridir.

"Çiçəklənən Ermənistan" partiyasından olan deputat Naira Zöhrabyan Nikol Paşinyanın hökumətin növbədənəkar seçkiləri tezləşdirmək üçün parlamentə və siyasi qüvvələrə təzyiq etdiyini bildirib: "Növbədənəkar seçkilərin keçirilməsi, yaxud parlamentin ləğv edilməsi parlamentin qərarından asılıdır, kiminsə təzyiqlərindən yox. Həç kəs təzyiqlə nəyəyə nail ola bilməz. Lakin biz görürük ki, xalq vasitəsilə siyasi qüvvələr təhdid edirlər. Hər kəsin öz tərəfdarı var. Mən xalq-

la kimisə təhdid etməyi əxlaqsızlıq hesab edirəm".

Onun sözlərinə görə, konstitusiyaya düzəlişlər layihəsi təqdim edildikdən və parlamentin ləğv edilməsi üçün yeni mexanizmlər məlum olduqdan sonra "Çiçəklənən Ermənistan" partiyası öz qərarını açıqlayacaq.

Baş nazirin noyabrda istefası gözlənilir

Baş nazir Nikol Paşinyan gələn il keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin tarixini qabaqda çəkmək istəyir. Lakin Respublika Partiyası və parlamentdə təmsil olunan digər siyasi qüvvələr baş nazirin bu tələbini rədd edirlər. Onlar bunun yalnız konstitusiyaya dəyişikliklərdən sonra mümkün olduğunu bildirirlər. Ermənistanın "Jamanak" qəzeti hökumətdəki etibarlı mənbələrə istinadən bildirir ki, bunun qarşısını almaq üçün Paşinyan yeni hiyləgər gedişlər hazırlayıb. Belə ki, mənbələrin məlumatına əsasən, Paşinyan noyabrda istefa verəcək. Bununla da "B" planını işə salaraq noyabr-dekabr aylarında Ermənistan növbədənəkar parlament seçkilərinin keçirilməsinə nail olacaq.

"Jamanak"-a məlumat ötürən mənbə bu xüsusda bildirib: "Nikol Paşinyan anlayır ki, konstitusiyaya dəyişikliklərini həyata keçirə bilməyəcək. Çünki indiki tərkiblə parlament bu dəyişikliklərin lehinə səs verməyəcək. Belə olduqda parlamentin yenidən formalaşdırılmasının yeganə yolu onun istefasıdır. Və parlament ekseriyətinin - Respublika Partiyasının başqa bir namizəd irəli sürərək onu baş nazir edə bilməməsi üçün Paşinyan 24 saatlıq fasiləsiz mitinqlər təşkil edərək parlamentin binasını blokla-

maq və minimum 2 həftə ərzində yeni iclasın çağırılmasına mane olmaq niyyətindədir. Paşinyan bu planının icrasına elə bu gündən də başlaya bilər. Sadəcə oktyabrda Yerevanda keçiriləcək beynəlxalq "Frankofoniya" sammiti onun yolunu kəsir".

Bildirilib ki, Paşinyan gələn ilin yazınadək reytinginin aşağı düşəcəyini çox gözəl dərk edir. Çünki həmin vaxt artıq onun hakimiyyətə gəlməsinin bir il tamamlanacaq və çətin ki, başı siyasi intiqama və kreslosunu möhkəmlətməyə qarşı Paşinyan sosial rifah və "iqtisadi bum"-la bağlı erməni xalqına verdiyi vədləri yerinə yetirə bilsin.

Etirazçıların

Paşinyanla görüşə ümidləri puç oldu

Bunu Paşinyanın iqtidatına olan hücum da təsdiqlədi. Məsələ bundadır ki, ağır iqtisadi böhran içində olan Ermənistan hökm sürən xaos gətirdikcə dərinləşir. Bu fonda da hökumət binası qarşısında gəlin vəziyyət yaranıb. Belə ki, Ermənistanın Krasnoselk rayonunun Çəmbək şəhərinin sakinləri problemlərinin həlli ümidi ilə paytaxta üz tutublar. Etirazçıların "məxməri inqilab" zamanı dəstəklədikləri Nikol Paşinyanla görüş ümidləri puç olub. Baş nazirin onları dinləmədiyini görən narazı kütlə polis sədini keçərək binaya daxil olmağa çalışıb. Nəticədə etirazçıların güc strukturları arasında qarşıdurma yaranıb. Etirazçıları polisə bildiriblər ki, onlar terrorçu deyil, sadəcə baş nazir tərəfindən dinlənilmələrini istəyirlər. Əgər hökumət rəsmisi onların problemləri ilə ma-

raqlanmışsa, bu barədə beynəlxalq təşkilatlara müraciət etməyə məcburdurlar.

Etirazçıların sözlərinə görə, evsizlik ölkə əhalisinin əsas problemləri sırasına daxildir. Hökumət binası qarşısına illərdir həllini tapmayan bu məsələ ilə bağlı bu gün 500 nəfər yığılıbsa, sabah onların sayı minlərlə olacaq. Əvvəlki hökumət vətəndaşlara problemin həllinə dair söz verib. Hətta komissiya yaradılaraq evsizlərin siyahısı tərtib edilib. Qərara alınıb ki, onlara kompensasiya ödənilsin. Aradan xeyli vaxt keçsə də, məsələ həllini tapmayıb.

Etirazçıları deyirlər ki, ev tikmək üçün onların hər birinə 20 min dollar bəs edər. Şikayətlərlə görüşən baş nazirin məktublar şöbəsinin rəisi Arutyun Gevorgyan isə Ermənistanın hazırkı büdcəsinin buna imkan vermədiyini açıqlayıb. O, problemin miqyasının dərin olduğunu etiraf edib. Bildirib ki, evsiz vətəndaşlar bir qədər də səbirli olmalıdırlar. Gevorgyan ölkənin bundan da vacib problemlərlə qarşı-qarşıya olduğunu deyib. Vətəndaşlar isə hökumət nümayəndəsinin bu cavabından razı qalmayıblar.

Bu və bu qəbildən olan digər hadisələr fonunda Paşinyanın reytingi sürətlə aşağı düşür. Belə vəziyyətdə parlament seçkiləri gələn il qalsın, onda yeni hakimiyyətin tərəfdarları sırasında əhəmiyyətli azalmalar baş verəcək.

Bütün bunlar Paşinyanın hakimiyyətə gəlişindən sonra da demokratiya sahəsində hansısa dəyişikliyin olmadığını, əksinə, vəziyyətin daha sürətlə pisləşdiyini göstərir.

*Elçin CƏFƏROV,
"Azərbaycan"*



Azərbaycan Parlamenti - 100



AZƏRBAYCAN

www.azerbaijan-news.az



Bu il xalqımız İslam dünyasının ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının qəbul etdiyi "İstiqlal Bəyannaməsi" Xalq Cümhuriyyətinin müstəqil dövlət statusunu hüquqi cəhətdən möhkəmləndirdi. Bu aktın mühüm əhəmiyyəti ondan ibarət idi ki, o, Azərbaycan dövlətçiliyinin bərpa olunması faktını tədqiqləyərək xalqın müstəqil yaşamaq hüququnu və əzmini bütün dünyaya nümayiş etdirdi. Yeni dövlətin siyasi sisteminin (demokratik, parlament idarəçiliyi formasında respublika, ali dövlət hakimiyyət orqanları sistemi, hökumətin qanunvericilik orqanı qarşısında məsuliyyəti), daxili və xarici siyasətinin, milli siyasətinin əsaslarını müəyyənləşdirdi. Əslində "Azərbaycan" sözü müasir siyasi-hüquqi məzmununu, rəsmi dövlət adı statusunu məhz AXC-nin yaranması ilə aldı. Azərbaycan dövlətçiliyinin ilkin əsaslarının formalaşdırılması, o cümlədən xalqın milli ruhunun dirçəldilməsi baxımından cümhuriyyət dövründə qəbul edilmiş qərarlar mühüm rol oynadı.

Cümhuriyyət elan edildikdən sonra dövlət quruculuğu sahəsində əsas vəzifələrindən biri hakimiyyət strukturlarının yaradılması və dövlət aparatının normal fəaliyyətini təmin edilməsi idi. Mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan hökuməti ölkənin müstəqilliyini və bütövlüyünü qorumaq üçün əsl fədakarlıq göstərdi. Milli suverenliyini qorumağa nail olan hökumət dövlət quruculuğu siyasətini daha əzmə davam etdirirdi. Qısa zaman kəsiyində Azərbaycan Cümhuriyyətində ali hakimiyyət orqanları təşkil edilmis və onlar öz funksiyalarını həyata keçirməyə başlamışdılar.

Bu istiqamətdə atılan mühüm addımlardan biri parlamentin yaradılması idi. Məlum olduğu kimi, "İstiqlal Bəyannaməsi"nin sonuncu, II bəndinə əsasən, Azərbaycan Milli Şurası ümumi seçkilər əsasında Müəssislər Məclisinin yaradılmasına qədər fəaliyyət göstərmiş idi. Milli Şuranın öz səlahiyyətlərini Müvəqqəti Hökumətə verməsi haqqında 17 iyun 1918-ci il tarixli qərarında hökumətdən 6 ay ərzində Müəssislər Məclisinə seçkilər keçirməyi və bütün səlahiyyətlərini ona verilməsi nəzərdə tutulurdu. Lakin bir sıra obyektiv səbəblərdən hökumət bu vəzifəni yerinə yetirə bilmədi. 21 oktyabrda Hökumət Müəssislər Məclisinə seçkilər haqqında qanun hazırlamaq məqsədilə komissiya yaradı. Lakin ölkə daxilində və xaricdə cərəyan edən proseslər, beynəlxalq şərait qısa müddət ərzində xalqın iradəsinə əsaslanaraq atılan təmsilçilik və qanunvericilik orqanının yaradılmasını tələb edirdi. Belə şəraitdə yenidən öz fəaliyyətini bərpa etmiş Milli Şura 1918-ci il noyabrın 20-də Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul etdi. Qəbul edilmiş qanun əsasında formalaşdırılmış Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də öz fəaliyyətinə başladı.

Azərbaycan Parlamentinin açıldığı gün baş redaktor olduğu "Azərbaycan" qəzetinin "Tarixi günümüz" məqaləsində U.Hacıbəyli yazırdı: "Bu o gündür ki, Azərbaycan türklərinin Milli Məclisi, Milli Şurası açılıb. Azərbaycan təkmil bir hökumət səklinə girmiş. Yüz - yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan torpağının rus istilasından qazandıq bir mənfəət o oldu ki, bu torpaq üzərində qurulmuş olan saxta və əməli hüquqlar silinib-süpürülmüş müttəhid və vəsi bir ərazi səklinə girdi və bu gün xilas olub da iki milyon müvəccüz nüfus ilə Azərbaycan Cümhuriyyəti namını daşımağa kəssi-leyaqət etdi. Bəs bu gün həmin bu Azərbaycan Cümhuriyyətinin milli parlamentini, Milli Məclisi açılmağa təşkilat və tərtibatı-siyasivəsi artıq itməmə yetir. Belə olan surətdə, deməli, qəlbimizdə bəslədiyimiz ümid - parlamentimizdir. Və ümid-varıq ki, cavan parlamentimiz bu ümidimizin həsulı yolunda var qüvvəsilə çalışacaq və Vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır".

Parlament milli və partiya təmsilçiliyi əsasında yaradılan ali orqan idi. Parlamentin yaradılması ilə Azərbaycanla hüquqi dövlətin əsas prinsipləri olan parlamentarizm və hakimiyyət bölgüsü prinsiplərinin real olaraq həyata keçirilməsinə başlanıldı. Parlament çoxpartiyalı sistem əsasında fəaliyyət göstərirdi. Parlamentin və onun orqanlarının fəaliyyəti 1919-cu il 17 martda qəbul olunmuş "Nakaz"la (Təlimat ilə) tənzimlənirdi. Parlamentin Nizamnaməsi rolunu oynayan bu sənəd qanunvericilik orqanının işinin təşkil, ali vəzifələrə seçkilər, gündəlik məsələlərə baxılması, komissiyaların işi qaydalarını, deputatların hüquqi statusu və s. məsələləri tənzimləyirdi. Azərbaycan Parlamenti birləşməli struktura malik idi. Qanunvericilik aktlarının hazırlanması, eyni tipli məsələlərə baxılması üçün daimi komissiyalar, ayrı-ayrı qanunların hazırlanması üçün iş müvəqqəti komissiyalar təşkil olunurdu. "Nakaz"la uyğun olaraq cari məsələlərin həlli məqsədilə sədrdən, onun müavinlərindən və katibdən ibarət Rəyasət Heyəti təşkil olunmuşdu. Müxtəlif məsələlər

xalqın maraqlarının qorunması namına ciddi tədbirlər görülməsini tələb edirdi. Belə bir şəraitdə bütün siyasi qüvvələrin konsolidasiyası lazım gəlirdi. Müstəqilliyin qorunmasında əsas məsuliyyətin hökumət üzvlərinə düşməsinə baxmayaraq, konkret olaraq parlament hərbi məsələlərlə bağlı hökumətin bütün tədbirlərini dəstəkləyərək qəbul edirdi. Öz növbəsində parlamentdə hərbi quruculuğun qanunvericilik bazası yaradılmışdı. Hökumət üzvləri ardıcıl olaraq parlament qarşısında görünən işlər haqqında hesabat verirdi. Ordunun yüksək rütbəli rəhbərlərin nazirlik daxilində hərbi qanunvericilik məsələlərinin həlli üçün Hərbi Şura

nin dövlət dili elan edilməsi haqqında 27 iyun 1918-ci il tarixli qərarı olmuşdur. Qərarda bütün məhkəmə, inzibati və digər vəzifələri dövlət dilini bilən şəxslərin tutacağı müddətdə qədar hökumət idarələrində rus dilinin işlədilməsi mümkün hesab edilirdi. Milliləşdirilmənin uğurla həyata keçirilməsinin əsas şərti milli kadr potensialının olması idi.

İdarəçiliyin yeni demokratik formalarının yaradılması və dövlət müəssisələrinin milliləşdirilməsi məqsədilə quberniya, qəza haqqında hesabat verirdi. Ordunun yüksək rütbəli rəhbərlərin nazirlik daxilində hərbi qanunvericilik məsələlərinin həlli üçün Hərbi Şura

ri üzrə Baş Müfəttiş vəzifəsi təsis olunmuşdu. Dövrü mətbuat təsis etmək, mətbəə açmaq üçün sadəcə ərizə verilməsi kifayət idi. Nizamnaməyə uyğun olaraq Azərbaycanla mətbuatda senzura nəzarəti ləğv olunurdu.

Cümhuriyyət parlamenti və hökuməti Azərbaycanda təhsil və mədəniyyətin inkişafı yolunda bir sıra tədbirlər həyata keçirmişdi. Azərbaycanın müxtəlif şəhərlərində ali, orta, ibtidai məktəblərin, pedaqoji kursların, uşaq bağçalarının açılması haqqında onlarla qanun qəbul edilmişdi. 1919-cu il sentyabrın 1-də respublikada elmin və təhsilin inkişafında böyük rol oynayacaq iki qanun qəbul

ları milli-demokratik düşərgəyə aid etmək olar. Bunlar arasında F.X.Xoyski, Ə.M.Topçubaşov, Behbud Ağa Cavanşir, Mirzə Əsədullayev, Yusif Əhmədzadə kimi görkəmli şəxsiyyətlər var idi. Bu xadimlər Cənubi Qafqaz Seymində partiyaizmlərin demokratik qrupu kimi fəaliyyət göstərmiş, cümhuriyyətin parlamenti yarandıqdan sonra isə onun tərkibində bitərəflər fraksiyasını yaratmışdılar. Bu siyasi cəhətin ən parlaq nümayəndələrindən olan Ə.M.Topçubaşov parlamentin sədri, F.X.Xoyski isə I və II hökumətlərin başçısı, sonra isə xarici işlər naziri vəzifəsini tutmuşlar. Siyasi və iqtisadi baxışlarına görə onları şərti olaraq liberal-demokratlar kimi də səciyələndirmək olar. Onların bir çox nümayəndələri (Ə.Həsənov, M.Əsədullayev və s.) Azərbaycan hökumətinin nazirləri postlarını tutmuşdular.

Azərbaycanın siyasi partiyalarından olan Əhrar partiyası da öz baxışlarına görə milli-demokratik düşərgəyə daxil idi. 1918-ci ilin payızında Bakıda yaranmış partiyanın Aslan bəy Qardaşov, Abdulla Əfəndizadə, Bayram Niyazi Kiçikxanlı, Muxtar Əfəndizadə, Abdulla Qabulov, Qərib Kərim oğlu kimi üzvləri cümhuriyyətin siyasi və ictimai həyatında fəal iştirak etmiş, Azərbaycan parlamentinin üzvü olmuşlar.

Cümhuriyyət dövründə Azərbaycan ictimai fikrinin mühüm istiqamətini islam ideologiyasına əsaslanan siyasi cərəyan - itti-hadçılıq təşkil edirdi ki, bu cərəyanın tərəfdarları əsasən "İttihad" partiyasında təmsil olunurdular. Partiya cümhuriyyətin siyasi hə-

dözümsüzlük və onların doğurduğu milli münaqişələr, qırğınlar, deportasiyalar, qaçqınlıq və digər sosial tələtlər təkcə müstəqillik əldə etmiş dövlətlərdə deyil, ehtimal ki, Avropa ölkələrində də belə adla həl edilmişdi. Elə qonşu Ermənistanla hazırda mövcud olan monoetnik, xenofob cəmiyyətin yaradılması istiqamətində ilk addımlar məhz 1918-ci ildə Ararat Respublikasının yaradılması ilə və hətta ondan əvvəl atılmış, yüz minlərlə qeyri-erməni öldürülmüş və deportasiya edilmiş, bunlarla da Daşnakşüyun partiyasının və digər erməni siyasi qüvvələrinin əsrlərlə işləyib hazırladıqları "Türksüz Ermənistan" layihəsinin əməli gerçəkləşdirilməsinə başlanılmışdı. Halbuki, Ararat Respublikasının yaranmasına qədər bu dövlətin təşkil olunduğu İrəvan quberniyasının və 1921-ci ildə Sovet Rusiyasının Ermənistanla "peşqəz etdiyi" Zəngəzur qəzasının əhalisinin əksəriyyətini Azərbaycan türkləri təşkil edirdilər. Əslində 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş türk-müsləman soyqırımına da ələ bu layihənin tərkib hissəsi idi.

Cümhuriyyət hakimiyyəti ölkədə mövcud olan dini-etnik sabitliyi qoruyub saxlamağa yanaşı, multikultural birgəyaşayışın modern normalarını da yaradırdı. Əslində həmin dövrdə Azərbaycan hökumətinin və parlamentinin qəbul etdiyi bütün normativ hüquqi aktlar, qanun və qərarlar bu vəzifələrin həyata keçirilməsinə həsr edilmişdi. Nəticədə hüquq və azadlıqların təmin edilmə səviyyəsinə görə AXC mübaliğəsiz olaraq dövrün demokratiya siyahısında ön sıralarda adı çəkilən bir çox dövlətlərdən daha öndə idi. Ermənistanın fərqli olaraq Azərbaycan hökuməti ermənilər də daxil olmaqla digər millətlərə qarşı hər hansı ayrı-seçkilik hərəkətlərinə imkan verməmiş, əksinə, milliyyətdən, dinindən, sosial, siyasi mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşlarına bərabər hüquqlar vermişdi.

AXC-nin dünya fikrində və hüquq praktikasında ən mühüm məziyyətlərindən biri qadın hüquqları məsələsinin ictimai müzakirələrdən əməli müstəviyə keçirilməsi təşəbbüsü ilə bağlıdır. AXC-nin yaradılması haqqında "İstiqlal Bəyannaməsi"nin IV maddəsində millət və cins fərqi qoyulmadan bütün vətəndaşların bərabərlik hüququ təsbit edilmişdi.

Azərbaycan qadını artıq öz sosial-siyasi statusunu, cəmiyyətdəki mövqeyini başa düşməyə başlamışdı. Yeri gəlmişkən, islam dünyasında məhz ilk dəfə AXC dövründə çoxarvadlılığın ləğv edilməsi haqqında məsələ ictimai müzakirəyə çıxarılmışdı. Düzdür, o zaman bu problem real həll etmək mümkün olmasa da, hər halda problemin qabardılması faktı Azərbaycan cəmiyyətinin elitar təbəqəsinin bu məsələnin necə ciddi narahat etdiyini göstərir.

Bütövlükdə Azərbaycan Cümhuriyyətinin gender bərabərliyinin təmin olunması sahəsində götürdüyü xətt Azərbaycanın ümumbəşəri dəyərlərə sadıqlığını nümayiş etdirir. Maraqlıdır ki, sovet sistemi AXC-nin bir çox demokratik dəyərlərindən imtina etsə də, qadın siyasəti sahəsində həyata keçirmək istədiyi prinsipləri yeni şəraitdə davam etdirmiş, xüsusən də 20-30-cu illərdə inzibati metodlar hesabına olsa belə, qadınlara savadlanmasını, istehsalatla cəlb edilməsi, hüquq və azadlıqlarının təmin edilməsi istiqamətlərində müntəzəm nəticələrə nail olmuşdur.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il-yarmlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsi, siyasi və iqtisadi inkişaf, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi.

1991-ci ildə yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan Respublikası özünü AXC-nin siyasi varisi elan etməklə, həm də onun dəyərlərinə və ənənələrinə sadıqlığını bəyan etdi. Cümhuriyyətin atributlarını bərpa edən müasir Azərbaycan Respublikası ölkədə hüquqi, demokratik dövlət quruculuğunun həyata keçirərkən milli tarixi dəyərlərə, o cümlədən ilk cümhuriyyətin modern dövlətçilik prinsiplərinə sığınır.

Kamran İSMAYILOV,
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun aparcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Azərbaycan Cümhuriyyətinin demokratik parlamentarizm təcrübəsindən



yaradılmışdı. Nazirliyin ehtiyaclarına parlament ciddi diqqət ayırırdı. Fəaliyyəti boyu parlament öz iclaslarında hərbi nazirlik tərəfindən təqdim olunmuş on qanun la-yihəsi müzakirə etmişdi.

1919-cu ilin iyununda, cümhuriyyət Denikinin təhlükəsi artdığı zaman dövlətin müdafiəsini təşkil etmək üçün parlamentin təşəbbüsü ilə hökumətin tərkibində xüsusi orqan - Dövlət Müdafiə Komitəsi yaradılmışdı. Komitə müdafiə sahəsində fəvqaladə səlahiyyətlərə malik idi, o ölkədə ümumi səfərbərlik keçirmək, bütün ölkə ərazisində hərbi vəziyyət elan etmək hüququna malik idi. DMK-nin qərarları bütün müəssisə, təşkilatlar və vətəndaşlar üçün icbari xarakter daşıyırdı. Yarandıqdan dərhal sonra DMK respublikanın müdafiəsinin təşkilinə başladı. Komitənin qərarı ilə Azərbaycanda mühasirə vəziyyəti elan edilmiş, sərhəd bölgələrində müdafiə istehkamları yaradılmış, müdaxilə həyata bir sıra vacib tədbirlər həyata keçirilmişdi. Bir sıra çətinliklərə baxmayaraq, qısa müddətdə milli orduyun təşkili başa çatdırılmış, 35 minlik nizami ordu yaradılmışdı ki, bu ordu 1920-ci ilin ağır mart-aprəl aylarında Qarabağ və Zəngəzurda erməni nizami qüvvələrinə ağır zərbələr endirməyi bacarmışdı.

Hüquqi dövlətin ən mühüm prinsiplərindən biri icra hakimiyyətinin qanunvericilik hakimiyyətindən ayrılmasıdır. Demokratik idarəetmənin bu vacib prinsipinə əməl edilməsi istiqamətində Xalq Cümhuriyyəti dövründə konkret addımlar atılmışdı. Bu baxımdan 25 yanvar 1919-cu ildə parlamentin qəbul etdiyi "Məbusluq və məmurluq haqqında" qanun xüsusi qeyd edilmişdi. Qanuna görə, nazirlərdən başqa dövlət qulluğunda (icra hakimiyyəti strukturlarında) işləyən digər məmurlar parlamentin üzvü ola bilməzdilər. İstisnaqlıq inzibati funksiyalar daşımayan azad peşə sahiblərinə - hüquqşünaslara, müəllimlərə, həkimlərə şamil edilirdi. Dövlət qulluqçuları parlamentə üzv seçildikdə ya qulluğu buraxmalı, və ya deputatlığa imtina etməli idilər. Bunun üçün onlara konkret müddət ayrılmışdı. Bu qanunun müddəalarına ümumən əməl edilirdi. Belə ki, Xalq Maarif Nazirliyində işləyən S.M.Qenizadə öz vəzifəsindən istefa verərək parlamentin üzvü kimi fəaliyyət göstərmək qərarına gəlmişdi. Görkəmli Azərbaycan yazıçısı F.Köçəri isə əksinə, parlament üzvlüyündən istefa verərək dövlət qulluğunda qalmışdı.

Cümhuriyyət hökumətinin qarşıya qoyduğu əsas məsələlərdən biri hökumət idarələrinin, məktəblərin, məhkəmələrin milliləşdirilməsi idi. Bu istiqamətdə atılan ilk və mühüm addım Azərbaycan hökumətinin Azərbaycan türk dili

edildi ki, bunlar "Bakı Universitetinin yaradılması haqqında" qanun və "100 tələbənin Avropanın aparıcı institutlarına göndərilməsi haqqında" qanun idi.

Parlamentdə çoxluğun Müsavat tərəfində olması qanun layihələrinin qəbulunu onun mövqeyindən asılı edirdi. Ölkədə ali hakimiyyəti öz əlinə cəmləşdirmiş və sayı 100 nəfərə çatmayan parlamentdə 11 fraksiya və qrupun fəaliyyət göstərməsi də olduqca mürəkkəb daxil və beynəlxalq şəraitdə müstəqil dövlət quruculuğuna ciddi engel törədirdi. Ayrı-ayrı fraksiya və qruplar bir çox hallarda özlərinin məhdud fraksiya və qrup mənafelərini ümummilli mənafe-dən üstün tuturdular. Məsələn, parlamentin sosialist bloku "yoxsulların mənafeyini müdafiə etmək" pərdəsi altında müntəzəm olaraq Azərbaycanın Sovet Rusiyasına birləşdirilməsini təbliğ etmiş, Sovet Rusiyasında diplomatik nümayəndəliyin açılması barədə qərar qəbul edilməsinə nail olmuş, nəhayət, "Qızıl Ordu"nun ölkəyə müdaxiləsinə tərəfdar çıxmışdı ki, bu da mahiyyətcə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı pozuculuq işi aparmaqdan başqa bir şey deyildi. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlamentdə əksəriyyət çoxluğu təşkil edən "Müsavat" partiyası ilə bir partiya demokratik bitərəflər qrupu ilə demək olar ki, parlamentin və hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edirdi.

"Müsavat" partiyası parlamentdə çoxluq təşkil edən "Müsavat" partiyası ilə bir partiya demokratik bitərəflər qrupu ilə demək olar ki, parlamentin və hökumətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən edirdi. "Müsavat" partiyası parlamentdə çoxluq təşkil etməsinə baxmayaraq respublikanın ümumi mənafeyini nəzərə alaraq həmişə çalışmışdı ki, digər partiya fraksiyaları və qrupları ilə təmas və koalisiya da işləsin. Partiyanın nəzəri-ideoloji əsaslarının formalaşdırılmasında M.Ə.Rəsulzadənin, N.Yusifbəylinin, H.Ağayevin, M.Y.Cəfərovin, M.H.Hacinskiyinin və başqalarının böyük xidmətləri olmuşdur. Azərbaycanın siyasi elitasında Müsavat partiyasının üzvü olmasalar da, onun siyasi platformasını dəstəkləyən bir çox xadimlər var idi ki, siyasi-hüquqi baxışlarına görə on-

yanında yaxından iştirak etmiş, onun parlamentində təmsil olunmuşdular. "İttihad" fraksiyasını qanunverici orqanda 11 deputat təmsil edirdi. "İttihad" fraksiyası parlamentin, əsasən, sağ cəhətinə təşkil edirdi. "İttihad" hökumətin daxili siyasətini ən kəskin tənqid edən partiya idi. Bu fraksiya ölkədə siyasi üstünlüyə malik milli demokratik cərəyana qarşı sərt müxalifət mövqeyində durur və 1919-cu ilin dekabrındakı hökumət kabinetlərinin formalaşmasında iştirakdan imtina edirdi.

Sosializm hərəkətini cümhuriyyət dövründə müxtəlif cərəyanlar (bolşeviklər, mənşeviklər, sağ və sol eserlər və s.) təmsil edirdi. Azərbaycanın milli siyasi qüvvələr arasında sosializm tərəfdarları Hümət (bolşevik və mənşevik), Ədalət, Sosialistlər ittifaqı təşkilatında cəmləşmişdilər. Sol yönümlü təşkilatlardan Hümət (mənşevik) və Sosialistlər ittifaqı Azərbaycan dövlətçiliyini qəbul etmiş, onun ali strukturlarının - parlamentin və hökumətin işində iştirak etmişdilər. Sosialistlər ittifaqı və Hümət parlamentdə əvvəlcə ayrı-ayrı müstəqil fraksiyalar kimi təmsil olunsalar da, bir müddət sonra vahid fraksiyada - sosialistlər fraksiyasında birləşmişdilər. Rusiya yönümlü sol partiyalardan fərqli olaraq bu fraksiya Azərbaycan dövlətçiliyini və parlamentli respublika ideyasını müdafiə edirdi.

Cümhuriyyət dövründə Azərbaycan milli və siyasi hüquqların təmin edilməsi sahəsində ciddi addımlar atılmışdı. Özü də bu müntəzəqi addımlar hansısa xarici təzyiq və diktələr, beynəlxalq və geosiyasi şəraitin təsiri altında deyil, məhz Azərbaycan dövlətinin iradəsinin nəticəsi idi. Nəzərə almaq lazımdır ki, bu siyasət elə bir dövrdə həyata keçirilmişdi ki, həmin dövrdə insan hüquq və azadlıqlarını, milli və dini azlıqların hüquqlarının müdafiə edən nə nüfuzlu beynəlxalq təşkilatlar, nə də təsiri dövlətdəstü hüquq normaları və sənədlər vardı. Buna baxmayaraq Azərbaycan Cümhuriyyəti milli-dini məsələləri özündə ehtiva edən özünəməxsus normal sistemini formalaşdırmağa nail olmuşdu. Cümhuriyyətin siyasi və mədəni elitəsi xalqın tarixi-mənəvi dəyərlərinə sığınaraq, eyni zamanda, onun gələcək taleyini düşünərək vahid dövlət çərçivəsində politetnik və çoxkonfessiyalı cəmiyyət yaratmağa nail olmuşdular. Demək olar ki, bütün ölkələrdə, o cümlədən, keçmiş Rusiya imperiyasının xarabalıqları üzərində bərqərar olmuş ölkələrdə sosial, siyasi, milli, dini ziddiyyətlər və çəkişmələrin tüğyan etdiyi bir dövrdə AXC millətlərarası və dinlərarası sülhün və dialoqun məhsuldar ocazısı idi. Xenofobiya, etnik-milli

Musiqi sənətimizin əfsanəsi

Yurd nigilli olsalar da...

Uşaqların sağlamlığına dövlət qayğısı artır

Rəhman SALMANLI,
"Azərbaycan"



Azərbaycan Respublikasının Mərkəzi Bankı kotirovka sorğuları elan edir

1. Azərbaycan Respublikası Mərkəzi Bankının inzibati binalarının fasadlarının təmizlənməsinə dair xidmətlərin satın alınması;
2. Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün CDS-250 məhvəddici sistemin bıçaqlarının itilənməsi işlərinin satın alınması;
3. Azərbaycan Respublikasının Mərkəzi Bankında xəzinə avadanlığı üçün ehtiyat hissələrin satın alınması;
4. Azərbaycan Respublikasının Mərkəzi Bankı üçün printer və surətçixarma aparatı kartriclərinin satın alınması.

Kotirovka sorğuları üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsədən əldə etmək olar.

Kotirovka sorğuları üzrə möhürlənmiş və imzalanmış təklif zərfləri 02 oktyabr 2018-ci il saat 18:00-dək əlaqələndirici şəxs tərəfindən qəbul ediləcək və 03 oktyabr 2018-ci il saat 15:00-da Mərkəzi Bankın inzibati binasında açılacaqdır.

Kotirovka sorğuları ilə bağlı əlavə məlumat almaq üçün 493 11 22 (daxili 490) nömrəli telefonla əlaqə saxlamaq olar (əlaqələndirici şəxs Elnur Musayev).

Tender komissiyası



“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” oktyabrın 10-12-də Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək “Türkmentel 2018” XI Beynəlxalq Telekom və IT Sənayesi sərgisində təmsil olunacaq.

Şirkətin sərgidə stendlə iştirak etməsinin məqsədi göstərdiyi telekommunikasiya xidmətlərini sərginin yerli və beynəlxalq iştirakçılarına təqdim etmək, onlarla fikir və təcrübə mübadiləsi aparmaq, texnoloji yeniliklərlə tanış ol-

maq, eləcə də şirkətin beynəlxalq əlaqələrinə daha da genişləndirməkdir.

Sayca 11-ci olan “Türkmentel 2018” Telekom və IT Sənayesi sərgisində bir çox yerli və xarici şirkətlərin telekommunikasiya və şəbəkə, informasiya texnologiyaları infrastrukturunu və data mərkəz, telemetriya və ölçü vasitələri, rəqəmsal biznes halları, simsiz telekommunikasiya, peşəkar audio və videoyazma avadanlıqları və s. sahələrdə məhsulları təqdim olunacaq.

Qeyd edək ki, “AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” ölkənin bütün əsas region və şəhərlərini

əhatə edən şəxəllənmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. Bu şəbəkə Naxçıvan Muxtar Respublikasında da əhatə edir. “AzerTelecom” şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya xətlərinə birləşir. Şirkət internetin topdansaşı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SIP telefoniyası, FTTx (fiber optik xətt xidməti), data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoIP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.

“Azerbaycan”



Beynəlxalq aləm HADİSƏLƏR, FAKTLAR

Liviyada toqquşmalarda 115 nəfər həlak olub



Liviyanın paytaxtı Trablise silahlı qruplar arasında ötən ayın 26-da başlamış toqquşmalar nəticəsində azı 115 nəfər həlak olmuşdur. Bu barədə “əl-Vəşət” portalı xəbər verir.

Təxminən bir ay ərzində hərbi hospitala 560 yaralı gətirilmişdir. Onların 383-ü ağır və orta ağır yara almışdır.

Məlumatla görə, toqquşmalar Milli Bərsiq Hökumətinin Müdafiə Nazirliyinə aid edilən “Yeddinci piyada briqadası”nın üzvləri ilə formal olaraq Milli Bərsiq Hökumətinin Daxili İşlər Nazirliyinin tərkibində yer alan “Trablis inqilabçıları” dəstələri arasında başlamışdır.

OPEC neftin qiymətini ucuzlaşdırmağa qarşı çıxdı

Neft ixrac edən Ölkələr Təşkilatının (OPEC) üzvləri və Birləşmiş Dövlətlərin nümayəndələri neftin qiymətinin aşağı salınmasına yönəlməmiş tədbirlərə qarşı çıxmışlar. Bu barədə Əlcəzairdə keçirilmiş görüşün iştirakçıların birgə bəyanatında məlumat verilir.

Sentyabrın 20-də ABŞ Prezidenti Donald Tramp OPEC-dən neftin qiymətini aşağı salmağı tələb etmişdi. Amerika lideri dəfələrlə bu cür bəyanatlarla çıxış etmiş və Səudiyyə Ərəbistanını neft hasilatını artırmağa çağırırmışdı.

Görüş iştirakçıları güman edirlər ki, belə bir addım artan təklif üzündən qiymətin aşağı



düşməsinə gətirib çıxaraçaq. Onlar neft bazarında tələbə təklif arasında sağlamlıq tənəşibü xüsusi qeyd etmişlər. Yekun sənəddə vurğulanır ki, bazarda disbalansa yol verməmək üçün xüsusi komitə 2019-cu il üçün proqnozu öyrənəcək və gələn ilin hasilat səviyyəsi variantlarını təqdim edəcək.

Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əbdüləziz Fəhri qeyd etmişdir ki, OPEC-in üzvləri tələbən artacağı, yaxud bazarda kəsir yaranacağı təqdirdə işə salmağa hazır olduqları sərbəst imkanların mövcudluğunu nümayiş etdirmişlər. Bununla yanaşı, nazir bildirmişdir ki, OPEC-in 2019-cu ildə fəaliyyəti barədə danışmaq hələ tezdir.

Dünyada insanların ölümünün əsas səbəbi açıqlandı

Alkoqoldan istifadə üzündən hər il dünyada 3 milyon nəfərə yaxın adam vəfat edir. Bu, QİCS, zərərli qidalıq və yol qəzalarından ölənlərin sayından çoxdur. Bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) məlumat vermişdir.

Mütəxəssislərin dediklərinə görə, spirtli içkilər 20 ölmədən birinə səbəb olur. Bu halda sərşox vəziyyətdə idarəetmə, içkili vəziyyətdə törədilən zərərlik, habelə bir çox xəstəliklər, o cümlədən ürək-damar sisteminə pozuntular, qara ciyər sərşoxu və xərçəngin bəzi növləri nəzərə alınır.



Bundan əlavə, alkoqol və rəm, QİCS və sətəlcəm kimi xəstəliklərə yoluxma riskini artırır.

Spirtli içkilərlə bağlı ölüm hadisələrinin dördü üçü kişilərin payına düşür. 20-29 yaşlı gənclər arasında alkoqoldan ifrat istifadə nəticəsində ölüm hallarının payı böyükdür - 13,5 faiz.

DST-nin məlumatına görə, 237 milyona yaxın kişi və 46 milyon qadın alkoqol asılılığından əziyyət çəkir. Dünyada 2,3 milyard nəfər hər gün orta hesabla 33 qram təmiz spirt qəbul edir.

Maldivdə prezident seçkilərində müxalifətin namizədi qalib gəldi

Maldiv adalarında keçirilmiş prezident seçkilərində müxalifətin namizədi İbrahim Məhəmməd Solih qələbə qazanmışdır. Bu barədə yerli “Mihaaru” portalı xəbər verir.

Portalin məlumatına görə, Solih 58,4 faiz səs toplamışdır. Hazırkı Prezident Abdulla Yaminin lehəne seçicilərin 41,6 faizi səs vermişdir. Səsvərmə 232 mindən çox seçici iştirak etmişdir. Onların 134 mindən çoxu Solihə dəstəkləmişdir. İbrahim Məhəmməd Solih birleşmiş müxalifət koalisiyasını təmsil edir.

Naxçıvanda “Avropa şəhərciyi”nin açılışı olub



Sentyabrın 23-də “Naxçıvanqala” Tarix-Memariq Muzey Kompleksində “Avropa şəhərciyi”nin açılış tədbiri keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının və Avropa İttifaqının himnləri səsləndirilib.

Avropa ölkələrinin Azərbaycanı səfirləri festival iştirakçılarına salamlayıblar.

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cəbbarov və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas çıxış edərək tədbiri açıq elan ediblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov tədbirdə iştirak edib, nümayiş olunan sərgilərə baxıb.

Məlumat verilib ki, burada Naxçıvan Muxtar Respublikasının, Avropa İttifaqının, o cümlədən Almaniyanın, Macarıstanın, Fransanın, İsveçin, Bolqarıstanın və Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin stendləri qurulub. Həmin stendlərdə ölkələrin mədəniyyətini, adət-ənənələrini və turizm potensialını əks etdirən sərgilər nümayiş olunurdu. Avropa İttifaqı tərəfindən ölkəmizdə kənd təsərrüfatının inkişafı, yerli və regional idarəetmənin təşkili, ailələrdə və kiçik sahibkarlıq subyektlərində maliyyə savadlılığının artırılması sahəsində həyata keçirilən layihələr, eləcə də Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əməkdaşlıq və tərəfdaşlıq əlaqələri haqqında tədbir iştirakçılarına məlumat verilib.

Naxçıvan stendində milli geyimlərimiz və mətbəx nümunələrimiz, şirniyyatlar, içkilər nümayiş olunub, xalça toxunuşu təqdim edilib. Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Uşaq Filarmoniyasının solistlərinin ifasında xalq mahnıları və muğamlar səslənib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talibov Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan xalçası hədiyyə edib.

Naxçıvan şəhər sakinləri Qönçə Yusifova, Səsenbər Ağamaliyeva, Rəna Hüseynova və Samirə Abdullayeva “Avropa şəhərciyi”nin açılışını inkişafın, sabitliyin, milli dəyərlərimizə, adət-ənənələrimizə və mədəniyyətimizə göstərilən qayğının nəticəsi kimi dəyərləndirib, bütün bunlara görə Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Tədbirin gedişində hər bir ölkə haqqında viktorinalar təşkil edilib, bilik səhnələri və bir sıra digər tədbirlər nümayiş olunub. Aşxam satlarına qədər davam edən tədbir konsert proqramı ilə başa çatıb.

Dünya çempionatının Azərbaycan standartı

Bakı planetin ən mötəbər cüdo yarışına uğurla evsahibliyi edir



Azərbaycan dünyanın diqqətini cəlb edən və heyranətə səbəb olan növbəti bir idman hadisəsinin - cüdo üzrə dünya çempionatının ev sahibidir. Artıq bir neçə gündür başlayan mötəbər yarışın ölkəmizdə yüksək səviyyədə keçməsi üçün yaradılan ideal şərait dünyada ölkələrimizin gələcək idmançıların özəlirinin gücünü və bacarıqlarını nümayiş etdirməsi üçün arzu olunan bütün imkanları verir.

Bir sözlə, ölkəmiz yüksək təşkilatçılıqla və yaradılan şəraitlə dünya çempionatının Azərbaycan standartını müəyyənləşdirdi. Bunu cüdoçuların mətbuata verdikləri açıqlamalardan da aydın şəkildə görmək mümkündür.

Qadınlar arasında 63 kq çəki dərəcəsinə dünya çempionu olan fransalı cüdoçu Klarissə Aqbeqnenə deyib ki, final qarşılaşması çox çətin keçsə də, özümü toparlayaraq qalib gəlməyi bacardım. Bu, mənim artıq üçüncü qızıl medalımdır: “Azərbaycan dünya çempionatına çox yüksək səviyyədə evsahibliyi edir. Təşkilatçılıq ən üst səviyyədədir. Dünya çempionatının keçirildiyi Milli Gimnastika Arenası isə möhtəşəmdir”.

Eyni fikirləri kişilər arasında 81 kq çəki dərəcəsinə mübarizə aparıb qızıl medal qazanan İran cüdoçusu Səaid Mollaei də deyib. Bildirib ki, Bakı onun xatirəsində unudulmaz izlər qoyub: “Səvincimin həddi-hüdudu yoxdur. İlk növbə

bədə ona görə ki, dünya çempionu oldum. Bu gün ən böyük arzum reallaşdı. Yarışa çox yaxşı hazırlaşmışdım. Sonuncu qarşılaşmada işlətdiyim fəndi öncədən düşünmüşdüm. Bu gün yaxşı güleşdim. Fəxr edirəm ki, azərbaycanlıyam. Mənim anam azərbaycanlıdır. Azərbaycan yüksək təşkilatçılıqla və idmana göstərilən diqqət və qayğıya görə dünyanın bir çox aparıcı ölkələrinə nümunədir”.

Məlumat üçün qeyd edək ki, sentyabrın 23-də Bakıda keçirilən cüdo üzrə dünya çempionatının dördüncü günündə yeddi ölkə təmsilçisi fəxri kürsüdə yer alıb. Qadınlar arasında 63 kiloqram çəki dərəcəsinə Klarissə Aqbeqnenə (Fransa) qızıl, Miku Taşiro (Yaponiya) gümüş, Tina Trstenjak (Sloveniya) və Cuul Franssen (Hollandiya) bürünc medal qazanıb.

Kişilər arasında 81 kq çəki dərəcəsinə dünya çempionu İran cüdoçusu Səaid Mollaei olub. Yaponiya idmançısı Sotaro Fucivara ikinci yeri tutub. Türki-

yəli Vedat Albayraq və Almaniya təmsilçisi Aleksandr Viecezrak turniri üçüncü pillədə başa vurublar.

Dünya isə kişilər arasında 90 kq, qadınlar arasında 70 kq çəki dərəcələrində yarışlar keçirilib. 90 kq çəkiddə çıxış edən millimizin üzvü Məmmədli Mehdiyev ilk görüşünü qələbə ilə başa vurub. Belarus idmançısı Viktor Kliavusaunu “qızıl xal”la məğlub edərək növbəti mərhələyə adlayan təmsilçimiz macarıstanlı Kristian Totha uduzaraq mübarizəni

dayandırıb. Kişilərin final qarşılaşmasında kubalı İvan Felipe Silva Morales İspaniya idmançısı Nikoloz Şerazadşvili ilə üz-üzə gəlib. Rəqibini “qızıl xal”la məğlub edən Avropa çempionatının İspaniyalı mükəfatçısı ilk dəfə dünya çempionu ünvanına sahib olub. Yaponiyalı Kenta Naqasava və Fransa cüdoçusu Aksel Klerqet çempionatın bürünc medalını qazanıblar.

Qadınların mübarizəsində Fransa təmsilçisi Marie Yeva Qahieni məğlub edən yaponiyalı Çizuru Arai ikiqat dünya çempionu olub və komandasının hesabına beşinci qızıl medalı yazdırıb. Kolumbiyalı üçqat dünya çempionu, Olimpiya Oyunlarının mükəfatçısı Yuri Alvear və Yaponiya təmsilçisi Yoko Ono turniri bürünc medalla başa vurublar.

*Elçin CƏFƏROV,
“Azərbaycan”*

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və maliyyə institutları kafedrasının əməkdaşları dosent

İMRAN MİRZƏ OĞLU RZAYEVİN

vəfatından kədərliandiklərini bildirir və mərhumun ailəsinə dərin hüznü başsağlığı verir.

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetinin kompüter mərkəzində, yığılmuş sahifələrdə, “Azərbaycan” nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda söylənilənlərlə bərabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8601

Sifariş 2791

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Ünvan



AZ 1073, Bakı şəhəri, Məhəmməd Nəsimi prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az az_reklam@azeronline.com azerbaijan-news@mail.ru www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71, Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavini - 539-44-91, Parlament və siyasi şöbə - 539-72-39, 539-63-82, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Mühəssisat - 539-59-33, Faks - (+994 12) 5398441